

**TEST: 1327#01#Y15#01 YAY 500**

Test	1327#01#Y15#01 yay 500
Fənn	1327 - Fizika - 2
Təsviri	[Təsviri]
Müəllif	Quileyva Y.
Testlərin vaxtı	80 dəqiqə
Sualın vaxtı	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid bali	170 (34 %)
Suallardan	500
Bölmələr	41
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLME: 0101**

Ad	0101
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Amplitud nədir? (Çəki: 1)

- vahid zamanda olan rəqslerin sayı
- rəqs edən nöqtənin tarazlıq vəziyyətindən aralığı ən böyük məsafə
- rəqs edən nöqtənin tarazlıq vəziyyətində yerdəyişməsi
- rəqs edən nöqtənin bir tam rəqs zamanı getdiyi yol
- düzgün cavab yoxdur.

Sual: Rəqsin hərəkətin əsas əlaməti hansıdır? (Çəki: 1)

- qüvvənin təsirindən qeyri-asılılığı
- tekrarlanma ( periodiklik)
- xarici mühitdə müşahidə olunması
- rəqs periodunun ağırılıq qüvvəsindən asılılığı
- düzgün cavab yoxdur.

Sual: 1 Angstrem- (Çəki: 1)

$10^{-8} \text{m}$

- 

$10^{-10} \text{m}$

- 

$10^{-14} \text{m}$

- 

$10^{-16} \text{m}$

- 

Sual: Su ilə dolu vedrə uzun ipdən asılmış və sərbəst rəqs edir. Vedrənin dibində kiçik deşik var. Su axdılca rəqs periodu necə dəyişəcək? (Çəki: 1)

- azalacaq
- əvvəl azalacaq, sonra artacaq
- artacaq
- əvvəl artacaq, sonra azalacaq
- dəyişməyəcək.

**BÖLME: 0102**

Ad	0102
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səs dalğalarının xüsusiyyəti (Çəki: 1)

- polyarlaşma
  - axicılıq
  - istilikkeçirmə
  - əks olunma
  - düzgün cavab yoxdur.
- 

Sual: Dalğa uzunuğu nədir? (Çəki: 1)

- rəqs fazalarının fərqi  $2\pi$  olan 2 ən yaxın nöqtə arasındakı məsafə
  - ədədi qiymətcə dalğa ədədində bərabər, istiqamətcə isə mühitin baxılan nöqtəsində şüa boyunca yönələn vektor
  - $2\pi$  məsafəsində yerləşən dalğa uzunuqlarının sayını göstərən ədəd
  - rəqs fazasının eyni olduğu nöqtələrin həndəsi yeri
  - bir-birinə paralel müstəvilər çoxluğu.
- 

Sual: Dalğa ədədi nədir? (Çəki: 1)

- rəqs fazalarının fərqi olan iki ən yaxın nöqtə arasındakı məsafə
  - ədədi qiymətcə dalğa ədədində bərabər, istiqamətcə isə mühitin baxılan nöqtəsində şüa boyunca yönələn vektor
  - $2\pi$  məsafəsində yerləşən dalğa uzunuqlarının sayını göstərən ədəd
  - rəqs fazasının eyni olduğu nöqtələrin həndəsi yeri
  - bir-birinə paralel müstəvilər çoxluğu.
- 

Sual: Dalğa vektoru nədir? (Çəki: 1)

- fazalarının fərqi  $2\pi$  olan iki ən yaxın nöqtə arasındakı məsafə
  - ədədi qiymətcə dalğa ədədində bərabər, istiqamətcə isə mühitin baxılan nöqtəsində şüa boyunca yönələn vektor
  - $2\pi$  məsafəsində yerləşən dalğa uzunuqlarının sayını göstərən ədəd
  - rəqs fazasının eyni olduğu nöqtələrin həndəsi yeri
  - bir-birinə paralel müstəvilər çoxluğu.
- 

Sual: Hansı mühitdə mexaniki eninə dalğalar yayılır? (Çəki: 1)

- qazlarda
  - mayelərdə
  - bərk cisimlərdə
  - məhlullarda
  - plazmada.
- 

#### **BÖLME: 0103**

Ad	0103
Suallardan	3
Maksimal faiz	3
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıda verilən ardıcılıqlardan hansında elektromaqnit dalğaları dalğa uzunuğunun azaldığı istiqamətdə düzülüb? (Çəki: 1)

- radiodalğalar, işıq, ultrabənövşəyi (rentgen)
  - işıq, radiodalğalar, ultrabənövşəyi (rentgen)
  - işıq, ultrabənövşəyi (rentgen), radiodalğalar
  - radiodalğalar, ultrabənövşəyi (rentgen), işıq
  - ultrabənövşəyi (rentgen), radiodalğalar, işıq.
- 

Sual: Süreti 1500 m/san, rəqs tezliyi 500 Hz olan dalğanın uzunuşunu təyin edin. (Çəki: 1)

- 0,3
  - 3m
  - 2 m
  - 10 m
  - 5m
- 

Sual: Belə bir fikir söylənilir ki, mobil telefondan uzun müddət fasilesiz istifadə etmək insan orqanızminə mənfi təsir göstərir. Belə fərziyyə aşağıdakı h

- mobil telefonda ifrat yüksəklikli radiodalğalar qəbulədicisi var. Belə dalğaların qəbulu canlı orqanızmə mənfi təsir göstərir
  - mobil telefon ifrat yüksək tezlikli radiodalğalar qəbulədicisi ilə təchiz olunub. Bu dalğalar müəyyən miqdarda şüalanma zamanı canlı orqanızmə n
  - mobil telefon lazer şüaları qəbulədicisi ilə təchiz olunub və şüalanma isə insan orqanızmına ziyandır
  - mobil telefon zəif rentgen şüaları mənbəyidir
  - mobil telefon naməlum təbiətli zərərlə hissəciklərin mənbəyidir.
- 

#### **BÖLME: 0201**

Ad	0201
Suallardan	44

Sualları çarşıdırmaq

Suallar təqdim etmək

2 %

Sual: Işıq hansı təbiətə malikdir? (Çəki: 1)

- iki təbiətə
- yalnız korpuskulyar təbiətə
- yalnız dalğa təbiətinə
- nə dalğadır, nə də zərrəciklər səli
- uzununa dalgalardan ibarətdir

Sual: Fotometriya nəyi öyrənir? (Çəki: 1)

- Optik diapazonlu ışık enerjisi və onunla əlaqəli kəmiyyətləri
- ışığın maddə ilə qarşılıqlı təsirini
- ışığın mühitdə yayılmasını
- ışığın dalğa təbiətinə
- ışığın korpuskulyar təbiətinə

Sual: BS-də ışiq şiddətinin vahidi nədir? (Çəki: 1)

- 1 Kd
- 1 lm
- 1 lks
- 1 nit
- 1 stilb

Sual: Fotometr nədən ötrüdüür? (Çəki: 1)

- ışiq şiddətlərinin və yaxud sellərini müqayisə etmək üçün cihaz
- ışiq təbiətini müqayisə etmək üçün cihaz
- ışiq selini müqayisə etmək üçün cihaz
- ışiq spektrini almaq üçün cihaz
- Səthin işıqlanmasını təyin etmək üçün cihaz

Sual: Işıqlığın BS-də vahidi nədir? (Çəki: 1)

- lks
- lm
- Kd
- nit
- fot

Sual: Mühitin optik sıxlığı hansı kəmiyyətlə xarakterizə olunur? (Çəki: 1)

- Mühitin sindirma ərmsalı ilə
- Mühitin vahid səthə düşən kütləsi ilə
- Mühitin vahid səthə düşən çökisi ilə
- Mühitin özüllüyü ilə
- Mühitin yolun uzunluğu ilə

Sual: Işığın vakuumda yayılma süreti nə qədərdir? (Çəki: 1)

- $3 \cdot 10^8$  m/san
- $3 \cdot 10^6$  m/san
- $3 \cdot 10^7$  m/san
- $3 \cdot 10^5$  m/san
- $3 \cdot 10^9$  m/san

Sual: Hansı halda tam daxili qayıtmanın baş verər? (Çəki: 1)

- ışiq optik sıxlığı böyük olan mühitdən kiçiyinə keçməli, düşmə bucağı limit bucağından böyük olmalıdır
- ışiq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağından böyük olmalıdır
- ışiq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağından kiçik olmalıdır
- ışiq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli
- ışiq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağına bərabər olmalıdır

Sual: Işığın boşluqda dalğa uzunluğu aşağıdakı kimidir. Onun şüşədə ( $n=1,5$ ) dalğa uzunluğu nə qədərdir? (Çəki: 1)

- $4,66 \cdot 10^{-7}$
- $4,23 \cdot 10^{-7}$
- $4,55 \cdot 10^{-7}$
- $4,86 \cdot 10^{-7}$

Sual: Səkilə əsasən düşmə bucağı və qayıtma bucağının cəmini tapın. (Çəki: 1)

100° 80° 60° 50° 40° 

Sual: Işıq şüası havadan sindirma əmsali 1,5 olan şüşəyə keçdikdə tezliyi necə dəyişir? (Çəki: 1)

- dəyişmir
- 1,5 dəfə artır
- 1,5 dəfə azalır
- 2,25 dəfə artır
- 2,25 dəfə azalır

Sual: Işıq şüası havadan sindirma əmsali 1,5 olan şüşəyə keçdikdə dalğa uzunluğu necə dəyişir? (Çəki: 1)

- 1,5 dəfə azalır
- 1,5 dəfə artır
- dəyişmir
- 2,25 dəfə artır
- 2,25 dəfə azalır

Sual: Işıq seli hansı düsturla ifadə olunur? (Çəki: 1)

(dw - müyyən dördən sahəli səthdən t müddəində keçən şüa enerjisi, dΩ - cisim bucağıdır).

$$d\Phi = \frac{dw}{dt}$$

$$d\Phi = dw \cdot dt$$

$$d\Phi = \frac{dw}{d\Omega}$$

$$d\Phi = dw \cdot d\Omega$$

$$d\Phi = dg \cdot dt$$

Sual: Tam daxili qayıtmanın limit bucağı hansı ifadə ilə təyin olunur. (Çəki: 1)

$$\sin \alpha_0' = 1/n$$

$$\sin \alpha_0' = n$$

$$\sin \alpha_0' = \sqrt{n}$$

$$\sin \alpha_0' = n - 1$$

$$\sin \alpha_0' = n^2$$

Sual: Linzanın optik qüvvəsi hansı vahidlə ölçülür? (Çəki: 1)

- Dioptriya
- Henri
- Nyuton
- Amper
- Tesla

Sual: Verilənlərdən düzgün olanını seçin. (Çəki: 1)

- düşmə və sınmə bucaqlarının sinusları nisbeti sabit kəmiyyət olub, verilən mühitlərin mütləq sindirma əmsalına bərabərdir
- düşmə və sınmə bucaqlarının sinusları nisbeti sabit kəmiyyət olub, mühitin mütləq sindirma əmsalına bərabərdir
- düşmə və sınmə bucaqlarının sinusları nisbeti sabit kəmiyyət olub, verilmiş mühitlərin nisbi sindirma əmsalına bərabərdir
- düşmə və sınmə bucaqlarının sinusları nisbeti sabit kəmiyyət olub, mühitlərin nisbi sindirma əmsalına bərabərdir
- düşmə və sınmə bucaqlarının sinusları nisbeti dəyişən kəmiyyət olub, verilən mühitlərin sindirma əmsalına bərabərdir.

Sual: Aşağıdakı alımlardan hansı işığın digər mühitlərdə sürətini birinci ölçüb? (Çəki: 1)

- Fizo
- Fuko
- Remer
- Maykilon

Qaliley.

---

Sual: İşıq ən kiçik sürətlə harada yayılır? (Çəki: 1)

- vakuum
  - hava
  - Almaz
  - su
  - şüşə.
- 

Sual: Fotometriya nəyi öyrənir? (Çəki: 1)

- işığın korpuskulyar təbiətini
  - işığın maddə ilə qarşılıqlı təsirini
  - işığın mühitdə yayılmasını
  - işığın dalğa təbiətini
  - İşıq mənbələrini və onları xarakterizə edən fiziki kəmiyyətləri
- 

Sual: İşıq selinin BS-də vahidi nədir? (Çəki: 1)

- nit
  - kandella
  - lümen
  - 1 lm/m
  - lüks
- 

Sual: İşıq şiddətinin BS-də vahidi nədir? (Çəki: 1)

- fot
  - nit
  - lüks
  - lümen
  - kandela
- 

Sual: İşıqlanma ilə işıqlıq arasında fərq nədir? (Çəki: 1)

- İşıqlanma işıqlanan səthə, işıqlıq isə nöqtəvi mənbəyə aiddir
  - İşıqlanma nöqtəvi mənbəyə, işıqlıq isə sonlu ölçülü mənbəyə aiddir
  - İşıqlanma nöqtəvi mənbəyə, işıqlıq isə işıqlanan səthə aiddir
  - İşıqlanma işıqlanan səthə, işıqlıq isə sonlu ölçülü mənbəyə aiddir
  - İşıqlanma və işıqlıq hər ikisi sonlu ölçülü mənbəyə aiddir
- 

Sual: Görmə funksiyası nəyi xarakterizə edir? (Çəki: 1)

- Ağ işığın spektirə ayrılmazı qabiliyyəti
  - Gözün işıqlanma həssaslığını
  - Gözün işıq mənbəyinə parlaqlığı həssaslığını
  - Gözün işıq mənbəyi işıqlığına həssaslığını
  - Gözün müxtəlif uzunluqlu işıq dalğalarına həssaslığını
- 

Sual: Fotometr nədən ötrüdür? (Çəki: 1)

- İşıq təbiətini müqahisa etmek üçün cihaz
  - İşıq şiddətlərinin və yaxud sellerini müqahisa etmek üçün cihaz
  - İşıq selini müqahisa etmek üçün cihaz
  - İşıq spektrini almaq üçün cihaz
  - Səthin işıqlanmasını təyin etmək üçün cihaz
- 

Sual: Cisinin ləpədakı xəyalı necədir? (Çəki: 1)

- düzünə, kiçildilmiş, mövhumi
  - düzünə, böyüdülmüş, həqiqi
  - çevrilmiş, böyüdülmüş, mövhumi
  - çevrilmiş, kiçildilmiş, mövhumi
  - düzünə, böyüdülmüş, mövhumi
- 

Sual: İşıqlanmanın BS-də vahidi nədir? (Çəki: 1)

- vatt
  - lümen
  - nit
  - kandela
  - lüks
- 

Sual: Hansı fotometrik kəmiyyətin vahidi BS-də əsas vahidlərdən biridir? (Çəki: 1)

- işıq selinin
- işıq şiddətinin
- işıqlığın
- parlaqlığını
- işıqlanmanın

---

Sual: Mənbəyin işıq şiddəti hansı cihazla təyin edilir? (Çəki: 1)

- termistorla
  - lüksmetrlə
  - fotoelementlə
  - fotometrlə
  - pirometrlə
- 

Sual: Səthin işıqlanması hansı cihazla ölçülür? (Çəki: 1)

- voltmetrlə
  - fotometrlə
  - pirometrlə
  - termistorla
  - lüksmetrlə
- 

Sual: Nə üçün Yerin Gündəşə ən yaxın olduğu vaxt şimal yarımkürəsində qışdır? (Çəki: 1)

- Qışda tez-tez Gündəş tutulması baş verir
  - Günəş şüaları şimal yarımkürəsinə perpendikulyar düşür
  - Günəş şüaları şimal yarımkürəsinə maili düşür
  - Qışda tez-tez Ay tutulması baş verir
  - Golstrim cərəyanı şimal yarımkürəsində havanı soyudur
- 

Sual: Görmə funksiyası nəyi xarakterizə edir? (Çəki: 1)

- Ağ işığın spektrə ayrılmazı qabiliyyətini
  - gözün işıqlanmaya həssaslığını
  - gözün işıq mənbəyinin parlaqlığına həssaslığını
  - gözün işıq mənbəyinin işıqlığına həssaslığını
  - gözün müxtəlif rənglərə həssaslığını
- 

Sual: İşıqlanmanın BS-də vahidi nədir? (Çəki: 1)

- watt
  - lümen
  - nit
  - kandela
  - lüks
- 

Sual: Hansı fotometrik kəmiyyət işıqlanan səthi xarakterizə edir? (Çəki: 1)

- işıq seli
  - işıqlanma
  - işıq şiddəti
  - işıqlıq
  - parlaqlıq
- 

Sual: Hansı fotometrik kəmiyyətin vahidi BS-də əsas vahidlərdən biridir? (Çəki: 1)

- parlaqlığını
  - işıq selinin
  - işıqlığın
  - işıq şiddətinin
  - işıqlanmanın
- 

Sual: Mənbəyin işıq şiddəti hansı cihazla təyin edilir? (Çəki: 1)

- termistorla
  - lüksmetrlə
  - fotoelementlə
  - fotometrlə
  - pirometrlə
- 

Sual: Səthin işıqlanması hansı cihazla ölçülür? (Çəki: 1)

- pirometrlə
  - fotometrlə
  - lüksmetrlə
  - termistorla
  - voltmetrlə
- 

Sual: Tam daxili qayıtmanın baş verməsi üçün hansı şərtlər ödənilməlidir? (Çəki: 1)

- İşıq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli
  - İşıq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağından böyük olmalıdır
  - İşıq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağından kiçik olmalıdır
  - İşıq optik sıxlığı böyük olan mühitdən kiçiyə keçməli, düşmə bucağı limit bucağından böyük olmalıdır
  - İşıq optik sıxlığı kiçik olan mühitdən böyüyə keçməli, düşmə bucağı limit bucağına bərabər olmalıdır
-

Sual: Hansı bucaq düşmə bucağı adlanır? (Çəki: 1)

- Düşən şúa ilə qayidan şúa arasında qalan bucaq
  - Sınan şúa ilə sındırıcı səthə qaldırılan normal arasındaki bucaq
  - Qayidan şúa ilə səthə qaldırılan normal arasındaki bucaq
  - Sınan şúa ilə düşən şúa arasındaki bucaq
  - Düşən şúa ilə səthə qaldırılan normal arasındaki bucaq
- 

Sual: Hansı bucaq sınmə bucağı adlanır? (Çəki: 1)

- Düşən şúa ilə səthə qaldırılan normal arasındaki bucaq
  - Sınan şúa ilə sındırıcı səthə qaldırılan normal arasındaki bucaq
  - Qayidan şúa ilə səthə qaldırılan normal arasındaki bucaq
  - Sınan şúa ilə düşən şúa arasındaki bucaq
  - Düşən şúa ilə qayidan şúa arasında qalan bucaq
- 

Sual: Düşmə bucağının hansı qiymətlərində şúa sınmadan keçir? (Çəki: 1)

- $i = 45$  dərəcə
  - $i = 30$  dərəcə
  - $i = 0$  dərəcə
  - $i = 60$  dərəcə
  - $i = 90$  dərəcə
- 

Sual: Işıq şüası sındırma əmsali n olan cisim üzərinə i bucağı altında düşür. Oks olunan və sınan şüaların qarşılıqlı perpendikulyar olmaları üçün i və

- $n = \text{tgi}$
  - $n = \text{ctg } i$
  - $n = \sin i$
  - $n = \cos i$
  - $n = \tan i$
- 

Sual: Kiçik sındırıcı bucaqlı prizma üzərinə kiçik bucaq altında şúa düşdükdə meyiledirici bucaqla meyiledirici bucaq arasında əlaqə necə olar? (Çəki: 1)

- $\theta = \delta(n+1)$
  - $\theta = \delta(n-1)$
  - $\delta = (n-1)\theta$
  - $\delta = (n+1)\theta$
  - $\delta = (n-1)/\theta$
- 

Sual: Işıq şüası havadan sındırma əmsali 1,5 olan şüşəyə keçdikdə tezliyi necə dəyişir? (Çəki: 1)

- 2,25 dəfə azalır
  - 1,5 dəfə artır
  - 1,5 dəfə azalır
  - dəyişmir
  - 2,25 dəfə artır
- 

Sual: Işıq şüası havadan sındırma əmsali 1,5 olan şüşəyə keçdikdə dalğa uzunluğu necə dəyişir? (Çəki: 1)

- dəyişmir
  - 1,5 dəfə artır
  - 1,5 dəfə azalır
  - 2,25 dəfə artır
  - 2,25 dəfə azalır
- 

#### **BÖLME: 0202**

Ad	0202
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Düsturlardan hansı işıq selinin ifadəsidir? (Çəki: 1)

- $\Phi = dw/dt$
  - $d\Phi = Jd\Omega$
  - $\Phi = 4\pi J$
  - $R = d\Phi/dS$
  - $E = (J/R) \cos\phi$
- 

Sual: Düsturlardan hansı işıq şiddətini təyin edir? (Çəki: 1)

$$J = \frac{d\Phi}{d\Omega}$$
$$E = \frac{d\Phi}{dS}$$

---

$$R = \pi B$$

$$\begin{aligned} B &= \frac{I}{S} \\ E &= \frac{I}{R^2} \end{aligned}$$

Sual: Düsturlardan hansı işıqlanmayı təyin edir? (Çəki: 1)

- E = dΦ/dS
- dE = JdΩ
- E = 4πJ
- R = dΦ/dS
- Φ = πB

Sual: BS-də işıqlanma hansı vahidlə təyin edilir? (Çəki: 1)

- luks
- kandela
- nit
- fot
- kd

Sual: 1 Nit hansı fiziki kəmiyyətin vahididir? (Çəki: 1)

- parlaqlığın
- işıq selinin
- işığın
- işıqlanmanın
- işıq şiddətinin

Sual: Hansı bucaq düşmə bucağı adlanır? (Çəki: 1)

- Düşən şüa ilə səthə qaldırılan normal arasındaki bucaq
- Sınan şüa ilə sındırıcı səthə qaldırılan normal arasındaki bucaq
- Qayıdan şüa ilə səthə qaldırılan normal arasındaki bucaq
- Sınan şüa ilə düşən şüa arasındaki bucaq
- Düşən şüa ilə qayıdan şüa arasında qalan bucaq

Sual: Tam daxili qayıtma limit bucağı hansı düsturla təyin olunur? (Çəki: 1)

$$\begin{aligned} \sin\alpha &= n_2/n_1 \\ \sin\alpha &= 1/n_1 \\ \sin\alpha &= 1/n_2 \\ \sin\alpha &= n_2+n_1 \\ \sin\alpha &= n_2n_1 \end{aligned}$$

Sual: Sındırma əmsalının qiymətlərinin hansı nisbətində sınan şüa normaldan uzaqlaşar? (Çəki: 1)

$$\begin{aligned} n_2 > n_1 \\ n_2 < n_1 \\ n_2 = n_1 \\ n_2 n_1 > 1 \\ n_2 / n_1 > 1 \end{aligned}$$

Sual: Hansı bucaq sıhma bucağı adlanır? (Çəki: 1)

- Sınan şüa ilə sındırıcı səthə qaldırılan normal arasındaki bucaq
- Düşən şüa ilə səthə qaldırılan normal arasındaki bucaq
- Qayıdan şüa ilə səthə qaldırılan normal arasındaki bucaq
- Sınan şüa ilə düşən şüa arasındaki bucaq
- Düşən şüa ilə qayıdan şüa arasında qalan bucaq

Sual: Mikroskopun xətti böyütmə əmsali hansı düsturla təyin edilir? (Çəki: 1)

$$\begin{aligned} \Gamma &= \frac{25 \cdot \Delta}{F_{ob} \cdot F_{ok}} \\ \Gamma &= \frac{F_{ob}}{F_{ok}} \\ \Gamma &= \frac{1}{F} \\ \Gamma &= \frac{1}{D} \end{aligned}$$

$$\Gamma = \frac{F}{D}$$

Sual: Aşağıdakı ifadələrdən hansı nazik linza düsturudur? (Çəki: 1)

$$\frac{1}{F} = (n-1) \left( \frac{1}{R_1} + \frac{1}{R_2} \right)$$

$$D = \frac{1}{F}$$

$$\frac{h}{H} = \frac{d}{f}$$

$$\Gamma = \frac{f}{d}$$

$$\Gamma = \frac{H}{h}$$

Sual: Toplayıcı linzanın optik qüvvəsi hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

$$\frac{f+d}{f \cdot d}$$

$$f \cdot d$$

$$\frac{f}{d}$$

$$\frac{F \cdot d}{f+d}$$

$$\bullet d / f$$

Sual: Səpici linzanın optik qüvvəsi hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

$$-\frac{1}{F}$$

$$\frac{1}{F}$$

$$\frac{F \cdot d}{f+d}$$

$$\frac{f}{F}$$

$$f \cdot d$$

Sual: İkinci mühitin birinci mühitə nisbətən sindırma əmsali hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

$$n = n_2 / n_1$$

$$n = n_1 \cdot n_2$$

$$n = \operatorname{tg} \alpha$$

$$n = v \cdot C$$

$$n = n_1 / n_2$$

Sual: Sindırma əmsali  $n$  olan mühitdə işığın dalğa uzunluğu hansı ifadə ilə təyin olunur? ( $\lambda$  - işığın vakuumdağı dalğa uzunluğu). (Çəki: 1)

$$\lambda = \lambda_0 / n$$

$$\lambda = \lambda_0 \cdot n$$

$$\lambda = \lambda_0 / n^2$$

$$\bullet \lambda = 1/n$$

$$\lambda = \lambda_0$$

Sual: Mühitin sindırma əmsali hansı vahidlə ölçülür? (Çəki: 1)

$$\bullet \text{adsız kəmiyyətdir}$$

$$\bullet 1/\text{san}$$

$$\bullet 1/\text{m}$$

$$\bullet \text{san/m}$$

$$\bullet \text{kq/m}$$

Sual: Səthin işıqlılığını ölçmək üçün hansı cihazdan istifadə olunur? (Çəki: 1)

$$\bullet \text{lüksmetr}$$

- refraktometr
  - dozimetri
  - mikroskop
  - fotometri
- 

Sual: Işıqötürənin iş prinsipi hansı hadisəyə əsaslanır? (Çəki: 1)

- tam daxili qayıtma
  - interferensiya
  - difraksiya
  - polyarlaşma
  - işığın udulması
- 

Sual: Aşağıdakı kəmiyyətlərdən hansı adsız kəmiyyətdir? (Çəki: 1)

- linsanın böyütməsi
  - şüaların yollar fərqi
  - linsanın fokus məsafəsi
  - linsanın optik qüvvəsi
  - difraksiya qəfəsinin periodu
- 

Sual: Işıq sindirma əmsalı 3 olan mühitdən, sindirma əmsalı 2 olan mühitə keçir. Bu zaman tam daxili qayıtmanın limit bucağı necə ifadə olunur? (Çəki: 1)

$$\sin \alpha_0 = \frac{2}{3}$$
$$\sin \alpha_0 = \frac{3}{2}$$
$$\sin \alpha_0 = \frac{1}{3}$$
$$\sin \alpha_0 = \frac{1}{2}$$
$$\sin \alpha_0 = \frac{1}{6}$$

---

Sual: Düşən ve qayidan şüalar arasındaki bucaq 30 dərəcədir. Əgər düşmə bucağı 15 dərəcə böyüyərsə, onda qayıtma bucağı nəyə bərabər olar? (Çəki: 1)

- 30 dərəcə
  - 15 dərəcə
  - 45 dərəcə
  - 60 dərəcə
  - 90 dərəcə
- 

Sual: Mühitin sindirma əmsalını ölçmək üçün hansı cihazdan istifadə olunur? (Çəki: 1)

- refraktometri
  - lüksmetr
  - fotometri
  - dozimetri
  - teleskop
- 

Sual: Sindirma əmsali 2 olan mühitdə işıq 3 m məsafəni hansı müddətə keçər? (Çəki: 1)

- 20 nsan
- $5 \cdot 10^{-8} \text{ san}$
- $10 \cdot 10^{-8} \text{ san}$
- 15 nsan
- $30 \cdot 10^{-8} \text{ san}$

---

Sual: Almaz-şüşə sərhədində tam daxili qayıtma hadisəsi baş verir. Tam daxili qayıtma bucağının sinusu nəyə bərabərdir? (Almazın sindirma əmsali

- 0,6
  - 0,5
  - 1,5
  - 0,4
  - 0,3
- 

Sual: Işıq şüası iki mühitin sərhədinə düşür. Bu zaman işığın dalğa uzunluğu birinci və ikincidə mühitdə qiyməti aşağıdakı kimidir. İkinci mühitin birincisi mühitdə  $3,2 \cdot 10^{-7} \text{ m}$ , ikincidə isə  $8 \cdot 10^{-7} \text{ m}$  qiymətinə malikdir.

- 0,4
  - 2,5
  - 5
  - 0,8
  - 1,6
-

Sual: Linzanın fokus məsafəsi F, cisimdən linzaya qədər olan məsafə d olarsa,  $d > 2F$  şərti daxilində cismən xəyalı necə alınar? (Çəki: 1)

- həqiqi, kiçildilmiş
  - mövhumi, böyüdülmüş
  - həqiqi, böyüdülmüş
  - mövhumi, kiçildilmiş
  - həqiqi, özü boyda
- 

Sual: Işıq sindirma əmsalı 2,5 olan mühitdən sindirma əmsalı 2 olan mühitə keçir. Bu zaman işığın sürəti necə dəyişir? (Çəki: 1)

- 1,25 dəfə azalır
  - 1,25 dəfə artır
  - 2,5 dəfə azalır
  - 2 dəfə artır
  - 5 dəfə azalır
- 

Sual: Linzanın optik qüvvəsinin vahidi nədir? (Çəki: 1)

- adsız kəmiyyət
  - dioptriya
  - metr
  - nyuton
  - Qrey
- 

Sual: Tam daxili qayitma nə vaxt baş verir? (Çəki: 1)

- işıq səthdən qayıtdıqda;
  - işıq optik sıx mühitdən, optik seyrək mühitə keçdiqdə;
  - işıq optik seyrək mühitdən, optik sıx mühitə keçdiqdə;
  - işıq polyarlaşdıqda;
  - işıq prizmanı keçdiqdə.
- 

Sual: Mühitin optik sıxlığı hansı kəmiyyətlə xarakterizə olunur? (Çəki: 1)

- Mühitin sindirma əmsalı ilə
  - Mühitin vahid səthe düşən kütləsi ilə
  - Mühitin vahid səthe düşən çökisi ilə
  - Mühitin özüllüyü ilə
  - Mühitin yoluñ uzunluğu ilə
- 

### **BÖLME: 0203**

Ad	0203
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Parlaqlıqla işıqlıq arasında əlaqə necədir? (Çəki: 1)

- $dR = Jd\Omega$
  - $R = 4\pi J$
  - $R = \pi B$
  - $\Phi = d\Phi/dS$
  - $E = d\Omega/dt$
- 

Sual: İşıqlanma ilə işıqlıq arasında fərq nədir? (Çəki: 1)

- İşıqlanma işıqlanan səthə, işıqlıq isə sonlu ölçülü mənbəyə aiddir
  - İşıqlanma nöqtəvi mənbəyə, işıqlıq isə sonlu ölçülü mənbəyə aiddir
  - İşıqlanma nöqtəvi mənbəyə, işıqlıq isə işıqlanınan səthə aiddir
  - İşıqlanma işıqlanan səthə, işıqlıq isə nöqtəvi mənbəyə aiddir
  - İşıqlanma və işıqlıq hər ikisi sonlu ölçülü mənbəyə aiddir
- 

Sual: Tam daxili qayıtmanın limit bucağı hansı bucağa deyilir? (Çəki: 1)

- 90 dərəcəli sinmə bucağı verən düşmə bucağına
  - 60 dərəcəli sinmə bucağı verən düşmə bucağına
  - 45 dərəcəli sinmə bucağı verən düşmə bucağına
  - 30 dərəcəli sinmə bucağı verən düşmə bucağına
  - 100 dərəcəli sinmə bucağı verən düşmə bucağına
- 

Sual: Hansı halda şüa sınmadan keçir(i -düşmə bucağıdır)? (Çəki: 1)

- $i = 0^\circ$
- $i = 30^\circ$
- $i = 45^\circ$
- $i = 60^\circ$

Sual: Sındırma əmsalının qiymətlərinin hansı nisbətində sınan şüa normala yaxınlaşar? (Çəki: 1)

- $n_2 > n_1$
- $n_2 < n_1$
- $n_2 = n_1$
- $n_2, n_1 > 1$
- $n_1, n_2 > 1$

Sual: İkinci mühitin birinci mühitə nəzərən nisbi sindırma əmsali 1,5, ikinci mühitin müttəq sindırma əmsali 3-dür. Birinci mühitin sindırma əmsali nəyə qədərdir? (n=1,5) (Çəki: 1)

- 2
- 2,5
- 3
- 3,5
- 4

Sual: Işıq şüası müstəvi paralel şüə lövhə üzərində düşür və ondan özünün ilkin istiqamətinə paralel çıxır. Şuanın yerdəyiş qədərdir? (n=1,5) (Çəki: 1)

- 0,1m
- 0,2m
- 0,3m
- 0,4m
- 0,5m

Sual: Işıq şüaları hər hansı bir mühitdən havaya çıxır və bu şüaların tam daxili qayıtmasının limit bucağı aşağıdakı kimidir. Mühitin sindırma əmsalını limit bucağı  $48^{\circ}45'$ -dir.

- 1,33
- 1,55
- 1,61
- 1,77
- 1,88

Sual: Şuşə üçün tam daxili qayıtmanın limit bucağı 41 dərəcədir. Düşmə bucağının hansı qiymətində işıq şüası tam daxili qayıtmaya uğrayır? (Çəki: 1)

- 42 dərəcə
- 25 dərəcə
- 30 dərəcə
- 40 dərəcə
- 38 dərəcə

Sual: Gözün görmə qabiliyyəti nə ilə ölçülür? (Çəki: 1)

- saniyə
- dərəcə
- radian
- mert
- dioptriya.

Sual: Maddənin sindırma əmsalı nə ilə ölçülür? (Çəki: 1)

- 1m/san
- 1Hs
- 1 san
- 1san -1
- ölçüsüz kəmiyyətdir.

Sual: BS-də işıq şiddəti vahidi nədir? (Çəki: 1)

- hümen
- lüks
- kandella
- stilb
- Amper.

Sual: Işıq şiddətinin düsturu hansıdır? (Çəki: 1)

$$R = \frac{d\Phi}{dS}$$

$$\Phi = \frac{dW}{dt}$$

$$E = \frac{J}{r^2} \cos \theta$$

$$B = \frac{dJ}{dS \cos \theta}$$

$$J = \frac{d\Phi}{d\Omega} \quad \textcircled{a}$$

Sual: Işıqlığın BS-də vahidi nədir? (Çəki: 1)

- nit
- lümen
- fot
- $1 \frac{\text{lm}}{\text{m}^2}$
- lüks

Sual: Işıqlıqla parlaqlıq arasında əlaqə düsturu hansıdır? (Çəki: 1)

$$B = \frac{dJ}{dS \cos \theta} \quad \textcircled{a}$$

$$\Phi = \frac{dW}{dt} \quad \textcircled{a}$$

$$R = \pi B \quad \textcircled{a}$$

$$E = \frac{J}{r^2} \cos \theta \quad \textcircled{a}$$

$$R = \frac{d\Phi}{dS} \quad \textcircled{a}$$

Sual: (Çəki: 1)

Düzbücaqlı şəklində olan otağın döşemesinin diaqonalı 6 m, hündürlüyü 3 m-dir. Tavanın ortasında yerləşdirilmiş lampanın otağın mərkəzi ilə künclərinin işıqlanması nisbetini hesablaym  $\left( \cos 45^\circ = \frac{\sqrt{2}}{2} \right)$ .

- $\frac{\sqrt{2}}{2}$
- $\sqrt{2}$
- 2
- $2\sqrt{2}$
- $4\sqrt{2}$

Sual: (Çəki: 1)

Güneş zenitde olarken ekvatorun işıqlanması ile Bakı şəhərinin işıqlanması arasındakı nisbeti hesablaym ( Bakının coğrafi en dairesi  $\sim 45^\circ$ -dir,  $\cos 45^\circ = \frac{\sqrt{2}}{2}$  ).

- 4
- 2
- $\frac{\sqrt{2}}{2}$
- $\sqrt{2}$
- 1

Sual: Işıqlığın BS-də vahidi nədir? (Çəki: 1)

$$1 \frac{\text{lm}}{\text{m}^2} \quad \textcircled{a}$$

- lümen
- fot
- nit
- lüks

Sual: Sındırma əmsalının qiymətlərinin hansı nisbətində sınan şəx normala yaxınlaşar? (Çəki: 1)

$$n_2 / n_1 > 1 \quad \textcircled{a}$$

$$n_2 < n_1 \quad \textcircled{a}$$

$$n_2 = n_1 \quad \textcircled{a}$$

$$n_2 / n_1 > 1 \quad \textcircled{a}$$

$$n_2 > n_1 \quad \textcircled{a}$$

Sual: Işığın vakkumda yayılma süreti nə qədərdir? (Çəki: 1)

-

- $3 \cdot 10^5 \text{ m/san}$   
  $3 \cdot 10^6 \text{ m/san}$   
  $3 \cdot 10^7 \text{ m/san}$   
  $3 \cdot 10^9 \text{ m/san}$   
  $3 \cdot 10^8 \text{ m/san}$
- 

Sual: (Çəki: 1)

**İşığın boşluqda dalğa uzunluğu  $7 \cdot 10^{-7} \text{ m}$ -dir. Onun şüxəde ( $n=1,5$ ) dalğa uzunluğu ne qederdir?**

- $4,86 \cdot 10^{-7}$   
  $4,23 \cdot 10^{-7}$   
  $4,55 \cdot 10^{-7}$   
  $4,66 \cdot 10^{-7}$   
  $4,43 \cdot 10^{-7}$
- 

Sual: Şəkilə əsasən düşmə bucağının düşmə və qayıtma bucaqlarının cəminə nisbətini tapın. (Çəki: 1)



- 2/3  
 2  
 1/5  
 1/2  
 1/4
- 

#### BÖLME: 0301

Ad	0301
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: İşığın korpuskulyar nəzəriyyəsi hansı alım tərəfindən verilmişdir? (Çəki: 1)

- Nyuton  
 Huygens  
 Frenel  
 Bor  
 Yunq
- 

Sual: Bərabərmeylli干涉əsi zolaqlarını hansı şüalar yaradır? (Çəki: 1)

- Eyni bucaq altında meyl edən şüalar  
 Müxtəlif bucaq altında meyl edən şüalar  
 Yollar fərqi sabit qalan şüalar  
 Yollar fərqi dəyişən şüalar  
 Eyni qalınlıqdan yüksək olunan şüalar
- 

Sual: Aşağıdakı hadisələrdən hansı işığın dalğa təbiətli olmasını göstərir? (Çəki: 1)

- fotoeffekt  
 Polyarlaşma  
 Kompton effekti  
 Tormozlanma rentgen şüalanması  
 Xarakteristik rentgen şüalanması
- 

Sual: Makssvelin işığın elektromaqnit nəzəriyyəsinə əsasən işığın mühitdə yayılma sürəti hansı ifadə ilə təyin olunur? (c – işığın vakuumda, u – işığın maqnit nüfuzluqlarıdır); işığın mühitdə sindirme əmsali belədir: (Çəki: 1)

$$n = \sqrt{\epsilon\mu}$$

$$u = nc$$

$$u = \frac{c}{\sqrt{\epsilon\mu}}$$

$$u = \mu c$$

$$u > c$$

$$v = \frac{c}{\mu}$$

---

Sual: Koherent dalgalar hansı dalgalardır? (Çəki: 1)

- amplitudları eyni olan dalgalar
  - başlanğıc fazaları eyni olan dalgalar
  - tezlikləri eyni, fazalar fərqi zamana görə sabit qalan dalgalar
  - fazaları eyni olan dalgalar
  - fazalar fərqi zamandan asılı olaraq dəyişən dalgalar
- 

Sual: Brüster qanununun riyazi ifadəsi hansıdır? (Çəki: 1)

$$\tan \varphi_B = n_{21} \quad \text{(radio)}$$

$$\tan \varphi_B = n_{12} \quad \text{(radio)}$$

$$\cot \varphi_B = n_{21} \quad \text{(radio)}$$

$$\cos \varphi_B = n_{21} \quad \text{(radio)}$$

$$\sin \varphi_B = n_{21} \quad \text{(radio)}$$

---

Sual: Başlanğıc fazaları eyni olan koherent mənbələrdən gələn şüaların yollar fərqi yarımdalğa uzunluğunun tək mislinə bərabərdir. Hər bir dalğanın ədalğanının amplitudu nə qədər olar? (Çəki: 1)

- A
  - 2A
  - 4A
  - 1,5A
  - 0
- 

Sual: Dalğa uzunluğu 400 nm olan bənövşəyi işıq dalgaları yollar fərqinin hansı qiymətində interferensiya maksimumu yaradır? (Çəki: 1)

- 3 mkm
  - 2 mkm
  - 2,8 mkm
  - 2,1 mkm
  - 1,6 mkm
- 

Sual: Optik ( $\Delta$ ) və həndəsi  $d - yollar$  fərqi arasında hansı əlaqə mövcuddur? (Çəki: 1)

- $\Delta = nd$
  - $\Delta = d/n$
  - $\Delta = 2dn$
  - $\Delta = n/d$
  - $\Delta = 2nd$
- 

Sual: Optik yollar fərqinin vahidi nədir? (Çəki: 1)

- san
  - m
  - m/san
  - san/m
  - $\text{san}^{-1}$
- 

Sual: Mikrointerferometrlər nə üçün tətbiq olunur? (Çəki: 1)

- uzaq məsafələri ölçmək üçün
  - işığın udulmasını öyrənmək üçün
  - işığın poliarlaşmasını öyrənmək üçün
  - səthlərin təmiz işlənməsinə nəzarət etmək üçün
  - dispersiyonu öyrənmək üçün
- 

Sual: Hər birinin intensivliyi Jo olan iki koherent dalğanın fəzanın interferensiya maksimumu yaratdığı nöqtədə yekun intensivliyi nəyə bərabərdir? (Çəki: 1)

- 0
  - $4 J_0$
  - $2 J_0$
  - $J_0$
  - $J_0^{-2}$
- 

Sual: Sabun köpüyü qabarcığı üfürən zaman müəyyən qalınlıqda o, əlvən rəngə boyanır. Buna səbəb nədir? (Çəki: 1)

- difraksiya
- interferensiya
- poliarlaşma
- dispersiya
- fotoeffekt

Sual: Işıq şüası bir mühitdən digərinə keçən zaman sürəti iki dəfə azalırsa, onun tezliyi necə dəyişir? (Çəki: 1)

- iki dəfə artır
- iki dəfə azalır
- dəyişmir
- dörd dəfə azalır
- dörd dəfə artır

Sual: Hansı hadisə işığın dalğa təbiətli olmasını göstərir? (Çəki: 1)

- fotoeffekt
- Kompton effekti
- interferensiya
- işığın udulması
- dispersiya

Sual: Aşağıda adları sıralanmış hansı hadisələrin qanuna uyğunluqları işığın dalğa təbiətli olduğunu təsdiqləyirlər: 1- nazik pərdələrdə işıqların əlavə rəng ləkəsinin yaranması; 3- işıqlandırılma zamanı metalin səthindən elektronların ayrılması. (Çəki: 1)

- yalnız 3
- 1 və 2
- yalnız 1
- 1 və 3
- 2 və 3

Sual: İnterferensiya maksimumunun tərtibi nə ilə təyin edilir? (Çəki: 1)

- optik yollar fərqində yerləşən dalğa uzunluğunun sayı ilə
- rəqslərin tezliyi ilə
- rəqslərin fazası ilə
- rəqslərin periodu ilə
- rəqslərin təbiəti ilə

Sual: İnterferensiya zolağının hansı rəngi spektrdə mərkəzi zolağa yaxın yerləşir? (Çəki: 1)

- bənövşəyi
- qırmızı
- göy
- sarı
- yaşıl

#### **BÖLME: 0302**

Ad	0302
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnterferensiya hadisəsi nədir? (Çəki: 1)

- koherent dalğaların düz xətt boyunca yayılmasından kənara çıxmazı
- koherent dalğaların qarşılıqlı toplanması nəticəsində bir-birini gücləndirməsi, yaxud zəiflətməsi
- işıq dalğalarının toplanması
- işıq dalğalarının qarşısına çıxan maneələrin arxasına keçməsi
- işıq dalğalarının iki mühitin sərhədində sınması

Sual: İnsan gözünün görmə oblastı işıq dalğalarının dalğa uzunluğunun hansı intervalındadır? (Çəki: 1)

- $4 \cdot 10^{-7} - 7,7 \cdot 10^{-7}$  m
- $2,4 \cdot 10^{-7} - 3,6 \cdot 10^{-7}$  m
- $8 \cdot 10^{-7} - 9 \cdot 10^{-7}$  m
- $5 \cdot 10^{-6} - 7 \cdot 10^{-6}$  m
- $2,5 \cdot 10^{-6} - 7 \cdot 10^{-6}$  m

Sual: Malyus qanunu necə ifadə olunur? ( $\varphi$  - polaryizator və analizatorun oxları arasındaki bucaq;  $J_0$  - polaryizatordan çıxan,  $J$  – isə analizatordan çıxan işıqın intensiviteti)

- $J = J_0 \cos \varphi$
- $J = J_0 \cos^2 \varphi$
- $J = J_0 \cos 2\varphi$
- $J = J_0 \sin^2 \varphi$
- $J = J_0 \sin \varphi$

Sual: İntensivlikleri aşağıdaki kimi olan iki koherent dalğanın görüşməsindən alınan dalğanın yekun intensivliyi hansı dəsturla hesablanır? (Çəki: 1)  
 $J_1$  və  $J_2$

$J = J_1 + J_2$

$J = J_1 + J_2 + 2\sqrt{J_1 J_2} \cos(\alpha_2 - \alpha_1)$

$J = 4J_1$

$J = J_1 + J_2 - 2\sqrt{J_1 J_2} \cos(\alpha_2 - \alpha_1)$

$J = J_1 + J_2 - 2\sqrt{J_1 J_2} \sin(\alpha_2 - \alpha_1)$

Sual: Dalğalar üçün koherentlik radiusu aşağıdakı kimi təyin edilir: (Çəki: 1)

$r_k \sim \lambda/\varphi$

$r_k \sim \varphi/\lambda$

$r_k \sim \varphi \cdot \lambda$

$r_k \sim \lambda^2/\varphi$

$r_k \sim \varphi/\lambda^2$

Sual: İki koherent yaşıl işıq dalğası fəzanın müəyyən nöqtəsinə 2,25 mkm yollar fərqi ilə gelir. Bu nöqtədə interferensiya şərtini və həddini təyin edin.  
( $\lambda = 500 \text{ nm}$ )

max,  $m = 4$

min,  $m = 3$

min,  $m = 4$

max,  $m = 1$

min,  $m = 1$

Sual: Əgər 0,68 mkm dalğa uzunluğuna malik işıq dalğaları üçün optikanın şəffaflasdırılması həyata keçirilərsə, onda nazik lövhənin optik qalınlığı nə

0,34 mkm

0,17 mkm

0,4 mkm

0,51 mkm

0,085 mkm

Sual: Koherent dalğalar üçün koherentlik məsafəsi necə təyin olunur? (Çəki: 1)

$l_{koq} = c \cdot \tau_{koq}$

$l_{koq} = c/\tau_{koq}$

$l_{koq} = \lambda/\varphi$

$l_{koq} = \lambda \cdot \varphi$

$l_{koq} = \varphi/\lambda$

Sual: Optikanın şəffaflasdırılması məqsədi ilə linzanın ( $n = 1,44$ ) üzərinə nazik təbəqə çəkilir. Bu təbəqə materialının sindirimə əmsalının optimal qiyməti

1,1

1,25

1,2

0,72

2,88

Sual: Müəyyən nöqtədə iki koherent şüa maksimum yaradır. Bu şüalardan birinin qabağına hansı qalınlıqlı sabun təbəqəsi qoymaq lazımdır ki, interfərsiya əmsali 1,33; dalğa uzunluğu 0,8 mkm - dir) (Çəki: 1)

2 mkm

2,5 mkm

1,21 mkm

3 mkm

2,42 mkm

Sual: İnterferensiya zamanı enerjinin saxlanması qanunu ödənilirmi? (Çəki: 1)

he, çünkü işıq enerjisi başqa növlərə çevirilir

he, çünkü interferensiya oblastında işıq enerjisi maksimum və minimumlar arasında paylanılır

yox, çünkü minimum nöqtələrinə işıq enerjisi daxil olmur

yox, çünkü maksimum nöqtələrində enerji yekun işıq enerjisindən çox olur

cavablar arasında düzgünü yoxdur

Sual: Dayanıqlı interferensiya mənzərəsinin alınması üçün əsas şərt hansıdır? (Çəki: 1)

amplitudların eyni olması

amplitudların müxtəlif olması

intensivliyin müxtəlif olması

sabit fazalar fərqi

intensivliyin eyni olması

Sual: Monoxromatik dalğa nədir? (Çəki: 1)

- eyni fazaya malik dalğalar
- eyni tezliyə malik dalğalar
- eyni sürətli dalğalar
- eyni sindirma əmsalına malik dalğalar
- eyni amplituda malik dalğalar

Sual: Hər birinin intensivliyi  $J_0$  olan iki koherent dalğanın interferensiya minimumu yaradan nöqtədə yekun intensivlik nəyə bərabərdir? (Çəki: 1)

- 0
- $J_0$
- $2 J_0$
- $4 J_0$
- $J_0^2$

Sual: Hansı cihazda interferensiya hadisəsi öz tətbiqini tapmışdır? (Çəki: 1)

- galvonometr
- interferometr
- ampermetr
- voltmetr
- wattmetr

Sual: İki müxtəlif mənbələrdən çıxan işıq dalğaları nə üçün interferensiya mənzərəsi yarada bilmir? (Çəki: 1)

- çünki mənbələr bir-birindən çox aralıdır
- çünki bu dalğalar koherent deyildir
- çünki mənbələr bir-birinə çox yaxındır
- çünki mənbələrdən çıxan dalğalar bir istiqamətdə yönəlməmişdir
- çünki bu dalğalar monoxromatik deyil

Sual: Nazik lövhələrdə interferensiya zamanı dalğalar arasındaki yollar fərqi hansı kəmiyyətlərdən asılıdır? (Çəki: 1)

- lövhənin qalınlığından, sindirma əmsalından və işığın tezliyindən
- düşən işığın dalğa uzunluğundan, tezliyindən, amplitudundan
- nazik lövhə üzərinə düşən işığın süretindən
- sindirma əmsalından, düşmə bucağından
- lövhənin qalınlığından, sindirma əmsalından, dalğa uzunluğundan və düşmə bucağından

Sual: Darzolaqlı optik filtrlərin iş prinsipi nəyə əsaslanır? (Çəki: 1)

- dispersiya
- şəffaf optika
- tam daxili qayıtma
- işığın udulması
- işığın polyarlaşması

Sual: İşıq dalğası bir mühitdən digərinə keçən zaman dalğa uzunluğu necə dəyişir? (Çəki: 1)

( $n_1 = 1,5$ ); ( $n_2 = 1,8$ )

- 1,5 dəfə azalır
- 1,2 dəfə azalır
- 1,8 dəfə artırır
- 3 dəfə azalır
- dəyişmir

Sual: İşıq şüası vakuumdan mühitə keçən zaman dalğa uzunluğu necə dəyişir? (Çəki: 1)

( $n_1=1,5$ )

- dəyişmir
- 1,5 dəfə artır
- 2,25 dəfə azalır
- 1,5 dəfə azalır
- 2,25 dəfə artır

Sual: Tezliyi aşağıdakı kimi olan koherent dalğalar havada interferensiya yaradırlar. Yollar fərqiini təyin etməli. (Çəki: 1)  
( $5 \cdot 10^{14}$  Hz)

- 0,8 mkm
- 1,2 mkm
- 1 mkm
- 1,5 mkm
- 1,9 mkm

Sual: Sabun pərdəsinin ağ işıqla işıqlandırılması zamanı müxtəlif rəngli zolaqlar alınır. Hansı fiziki hadisə bu zolaqların yaranmasına səbəb olur? (Çəki: 1)

- difraksiya

- interferensiya
  - dispersiya
  - polyarizasiya
  - fotoeffekt
- 

Sual: Hansı dalgalara koherent dalğalar deyilir? (Çəki: 1)

- tezlikləri və fazalar fərqi eyni olan dalgalara
  - tezlikləri eyni, fazalar fərqi sabit qalan dalgalara
  - Dalğa uzunluqları və fazalar fərqi eyni olan dalgalara
  - Yalnız tezlikləri eyni olan dalgalara
  - Yalnız fazalar fərqi sabit qalan dalgalara
- 

Sual: Yunq təcrübəsində yaşıl ( $\lambda=500$  nm) işıq süzgəcini qırmızı ( $\lambda=650$  nm) işıq süzgəci ilə əvəz etsək, interferensiya zolağının eni necə dəyişər? (Çəki: 1)

- 1,3 dəfə artar
  - 1,3 dəfə azalar
  - dəyişməz
  - 2 dəfə artar
  - 2 dəfə azalar
- 

Sual: Dayanıqlı interferensiya mənzərəsinin alınması üçün hansı şərtlər ödənməlidir? 1-amplitudun və tezliyin eyni olması 2-tezliyin eyni, rəqslerin faz və periodunun eyni olması (Çəki: 1)

- 2
  - 1 və 2
  - 3
  - 1 və 3
  - 2 və 3
- 

Sual: Koherent dalğalar hansı dalgalara deyilir? (Çəki: 1)

- eyni dalğa uzunuşa malik olan;
  - verilmiş zaman anında sabit amplitudaya malik olan;
  - müxtəlif nöqtələrdə fazalar fərqi zamana görə sabit qalan;
  - müxtəlif nöqtələrdə tezliklər fərqi zamana görə sabit olan
  - eyni intensivliyə malik olan
- 

Sual: Müstəvi paralel nazik lövhə üzərinə müəyyən bucaq altında paralel monoxromatik dalğa düşərsə, qayidian işıqda lövhə necə görünər? (Çəki: 1)

- ancaq işıqlı;
  - işıqlı və ya qaranlıq;
  - ancaq qaranlıq;
  - ancaq rəngli;
  - ancaq zolaqlı
- 

Sual: Eyni intensivlikli iki dalğanı topladıqda interferensiya maksimumunda yekun intensivlik nəyə bərabər olar? (Çəki: 1)

- I
  - 2I
  - 4I
  - I/2
  - 3I
- 

Sual: İnterferensiya mənzərəsi yaradan iki dalğanın yollar fərqi  $0,2 \lambda$ -dırsa, bu dalğaların fazalar fərqi nəyə bərabərdir? (Çəki: 1)

- $0,1\pi$
  - $0,8\pi$
  - $\pi$
  - $\pi/5$
  - $0,4\pi$
- 

Sual: İşıq şüasının yoluna şuanın yayılma istiqamətinə perpendikulyar olan qalınlığı  $l=1$  mm olan şüşə lövhə ( $n=1,5$ ) qoyulmuşdur. Bu zaman optik yc

- 0,5 mm;
  - 0,1 mm;
  - 1mm;
  - 5mm;
  - 10 mm.
- 

Sual: Maykelson interferometrində güzgülərdən hər hansı birini nə qədər sürüşdürmək lazımdır ki, interferensiya mənzərəsi  $k=150$  zolaq sürüssün? E

- =5 mkm;
  - =16 mkm;
  - =22 mkm;
  - =37 mkm;
  - =45 mkm
- 

Sual: Hansı dalğalar koherent adlanır? (Çəki: 1)

- Eyni tezlikli və zaman keçidkə fazlar fərqi dəyişən

- Eyni tezlikli və zaman keçdikcə fazlar fərqi sabit qalan
- Müxtəlif tezlikli və zaman keçdikcə fazlar fərqi dəyişən
- Tezliyi və fazalar fərqi zaman keçdikcə periodik dəyişən
- Tezliyi və amplitudları zaman keçdikcə sabit qalan

---

**BÖLME: 0303**

Ad	0303
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İki koherent mənbələrdən gələn eyni intensivlikli şüalar bir nöqtədə görüşür. Həmin nöqtədə dalğaların maksimum intensivliyi nəyə bərabərdir?

- 0
- $3J_0$
- $J_0$
- $4 J_0$
- $J_0^2$

Sual: Frenelin zonalar üsulunda qonşu Frenel zonalarından müşahidə nöqtəsinə gələn yollar fərqi nə qədərdir? (Çəki: 1)

- $\frac{\lambda}{4}$
- $3\lambda$
- $2\lambda$
- $\frac{\lambda}{2}$
- $4\lambda$

Sual: Havada iki koherent şüanın hər biri d məsafəsi keçərək interferensiya maksimumu yaradırlar. Əgər şüalardan biri həmin məsafəni sindirəmə emə bərabər olar? (Çəki: 1)

- $d \cdot n$
- $d(n - 1)$
- $d/n$
- $d(n + 1)$
- $2dn$

Sual: İntensivlikləri  $J_1$  və  $J_{11}$  olan iki koherent dalğanın interferensiyası zamanı maksimum işıqlanmanın yekun intensivliyi: (Çəki: 1)

- $J > J_1 + J_{11}$
- $J = J_1 \cdot J_{11}$
- $J = J_1$
- $J = J_{11}$
- $J = J_1 + J_{11}$

Sual: Şəffaf optikada nazik lövhənin sərhədlərindən qayidian şüaların amplitudlarının bərabər olması üçün hansı şərt ödənilməlidir? ( $n$  – nazik təbəqə 1)

- $n = \sqrt{n_i}$
- $n = n_i$
- $n = 2 n_i$
- $n = n_i^2$
- $n = 1/n_i$

Sual: Optikanın şəffaflaşdırılması məqsədi ilə linzanın üzərinə nazik təbəqə çəkilir ( $n=1,3$ ). Linzanın sindirəmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- $2,6$
- $1,69$
- $3,9$
- $1$
- $1,44$

Sual: Optikanın şəffaflaşdırılması məqsədi ilə linzanın üzərinə nazik lövhə çəkilir. Sindirəmə əmsalları arasında əlaqə necədir? (Çəki: 1)

- $1,1; 2,2$
- $1,2; 1,69$
- $1,1 ; 1,21$
- $1,2; 1,3$

Sual: Şüşə lınzanın üzərinə qalınlığı 110 nm və sindirma ərmsalı 1,55 olan nazik təbəqə çəkilmişdir. Bu lövhə hansı dalğa uzunluğuna malik dalğa üçü

- 341 nm
- 702 nm
- 682 nm
- 110 nm
- 220 nm

Sual: Havada iki koherent şüanın yollar fərqi 400 nm-dir. Bu şüaların yollar fərqi şüşədə nə qədər olar? (Çəki: 1) ( $n_i = 1,4$ ).

- 196 nm
- 288 nm
- 560 nm
- 300 nm
- 196 nm

**BÖLME: 0401**

Ad 0401

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

Sual: Işığın difraksiyası nəyə deyilir? (Çəki: 1)

- kəskin qeyri-bircins mühitdə işığın düz xətt boyunca yayılmasından kənara çıxmاسına
- kəskin qeyri-bircins mühitdə işığın düz xətt boyunca yayılmasına
- işığın iki mühit sərhədində eks olunmasına
- işığın iki mühitin sərhədində sınmamasına
- Işık dalğalarının görüşərək bir-birini gücləndirib zəiflətməsinə

Sual: Difraksiya qəfəsi nədir? (Çəki: 1)

- müxtəlif ölçülü cisimlərin xəyalını almaq üçün cihaz
- işığın düz xətt boyunca yayılmasını nümayiş etdirən cihaz
- bir- birindən müxtəlif məsafələrdə yerləşən eyni ölçülü paralel yarıqlar sistemi
- bir- birindən eyni məsafələrdə yerləşən müxtəlif ölçülü paralel yarıqlar sistemi
- bir- birindən eyni məsafədə yerləşən eyni ölçülü paralel yarıqlar sistemi

Sual: Difraksiya qəfəsi sabiti nədir? (Çəki: 1)

- yarıqların eni
- yarıqların eni ilə yarıqlar arasındaki məsafənin cəmi
- yarıqlar arasındaki məsafə
- difraksiya qəfəsinin eni
- difraksiya qəfəsinin qalınlığı

Sual: Difraksiya qəfəsində alınan difraksiya mənzərəsində yaranan əlavə minimumlar hansı şərtdən təyin olunur ( $d$  – qəfəs sabiti,  $\varphi$ -şuanın meyl bu m = 0,1,2,3, ...) (Çəki: 1)

$$\begin{aligned} d \sin \varphi &= (2m + 1) \frac{\lambda}{2} \\ d \cos \varphi &= \frac{\lambda}{2} \\ \sin \varphi &= \frac{\lambda}{d} \\ d \cos \varphi &= m \lambda \\ \cos \varphi &= \frac{\lambda}{d} \end{aligned}$$

Sual: Işığın dalğa təbiəti ilə əlaqədar və onun kəskin qeyri-bircins mühitdə yayılması zamanı müşahidə olunan (məsələn, ekrandakı yarıqdan keçməs bəş verən və s.) hadisələrin məcmusu, aşağıda verilmiş işıq hadisələrinin hansı xarakterizə edir? (Çəki: 1)

- poliarlaşma
- difraksiya
- interferensiya
- udulma
- dispersiya

Sual: Aşağıdakı hadisələrdən hansıları işığın dalğa təbiəti olduğunu təsdiq edir? (Çəki: 1)

- difraksiya və poliarlaşma
- interferensiya və dispersiya
- difraksiya və interferensiya

- sınama və qayıtma
  - qayıtma və tam daxili qayıtma
- 

Sual: Işığın difraksiya hadisəsinin təhlilini Hüygens və interferensiya qanunları əsasında yerinə yetirildiyi birgə qayda necə adlanır? (Çəki: 1)

- Hüygens – Maykelson prinsipi
  - Hüygens – Frenel prinsipi
  - Frenel – Fraunhofer prinsipi
  - Faradey – Kirxhof prinsipi
  - Vulf – Kirxhof prinsipi
- 

Sual: Fiktiv mənbələrin koherentliyi haqqındaki ilk fərziyyə aşağıdakı alımlardan hansına aiddir? (Çəki: 1)

- Frenele;
  - Hüygense;
  - Vulfa;
  - Breqqə;
  - Fraunhoferə
- 

Sual: Bircinc izotrop mühitdə ikinci dalğaları formaca aşağıdakı variantlardan hansı düzgün xarakterizə edir? (Çəki: 1)

- müstəvi
  - qabarılq
  - sferik
  - müstəvi- qabarılq
  - sferik – qabarılq
- 

#### BÖLME: 0402

Ad	0402
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Difraksiya qəfəsi sabiti aşağıdakılardan hansıdır? (a – qeyri-şəffaf hissənin eni, b -yarığın enidir) (Çəki: 1)

- $d=a+b$
  - $d=a$
  - $d=b$
  - $d=a-b$
  - $d=2a+b$
- 

Sual: Hüygens – Frenel prinsipi necə ifadə olunur? (Çəki: 1)

- işıq dalğaları manənin həndəsi kölgəsinə keçə bilir
  - dalğa səthinin hər bir nöqtəsi ikinci dalğa mənbəyinə çevirilir və bu dalğalar interferensiya edə bilir
  - görüşən işıq dalğaları bir-birini gücləndirib zəiflədə bilirlər
  - işıq dalğaları bircinc mühitdə düz xətt boyunca yayılır
  - işıq dalğaları görüşərək bir- birini gücləndirib zəiflədirler
- 

Sual: Fraunhofer difraksiyası nədir? (Çəki: 1)

- müstəvi dalğalarda müşahidə olunan difraksiya
  - sferik dalğalarda müşahidə olunan difraksiya
  - monoxromatik dalğalarda müşahidə olunan difraksiya
  - koherent dalğalarda müşahidə olunan difraksiya
  - heç bir optik sistemin köməyi olmadan müşahidə olunan difraksiya
- 

Sual: Difraksiya qəfəsindən hansı məqsədlər üçün istifadə olunur? (Çəki: 1)

- cismin xəyalını almaq üçün
  - difraksiya spektri almaq üçün
  - işığın sınama qanununu yoxlamaq üçün
  - işığın interferensiyasını müşahidə etmək üçün
  - işığın düz xətt boyunca yayılmasını yoxlamaq üçün
- 

Sual: Dalğa cəbhəsinin verilən vəziyyətinə görə sonrakı vəziyyətinin təyini hansı prinsipə əsaslanır? (Çəki: 1)

- Hüygens
  - Dalamber
  - Tomson
  - Laplas
  - Kəsilməzlik
- 

Sual: Işığın iki yarıqdan difraksiyası zamanı müşahidə olunan iki maksimum arasında neçə əlavə minimum yerləşir? (Çəki: 1)

- İki

- Bir
  - Üç
  - Dörd
  - Yerleşmir
- 

Sual: Verilmiş difraksiya qəfəsi üçün  $k/d = \text{const}$  olarsa, dalğa uzunluğu difraksiya bucağından necə asılı olar? (Çəki: 1)

- dalğa uzunluğu artıqca difraksiya bucağı kiçilər;
  - dalğa uzunluğu artıqca difraksiya bucağı böyüyər;
  - dalğa uzunluğu kişildikcə difraksiya bucağı böyüyər;
  - dalğa uzunluğu kişildikcə difraksiya bucağı dəyişməz;
  - dalğa uzunluğu artıqca difraksiya bucağı dəyişməz;
- 

Sual: İki qonşu zonaların M nöqtəsində yaratdıqları rəqsler, fazaca necə fərqlənirlər? (Çəki: 1)

- eyni fazalıdırılar
  - əks fazalıdırılar
  - az fərqlənirlər
  - çox fərqlənirlər
  - fərqlənmirlər
- 

Sual: M müşahidə nöqtəsində dalğaların yekun amplitudu ifadə olunur: (Çəki: 1)

$$A = A_1^2 - A_2^2 + A_3^2 - A_4^2 + \dots$$

b)  $A = A_1 + A_2 - A_2 - A_3 + A_4 - \dots$

$A = A_1 - A_2 + A_3 - A_4 + \dots$

$A = A_1 A_2 - A_3 A_4 + A_5 A_6 - A_7 A_8 + \dots$

$A = 2A_1 + A_2 - 2A_3 + A_4 + \dots$

Sual: Frenel difraksiyası hansı dalgalarda müşahidə olunur? (Çəki: 1)

- müstəvi
  - sferik-müstəv
  - sferik
  - yarımmüstəvi
  - yarımsferik
- 

Sual: Fraunhofer difraksiyası hansı dalgalarda müşahidə olunur? (Çəki: 1)

- sferik-müstəvi
  - yarımsferik
  - yarımmüstəvi
  - sferik
  - müstəvi
- 

Sual: M müşahidə nöqtəsindəki yekun rəqslerin amplitudu BC yarığının enində yerləşən m Frenel zonalarının sayıdan necə asılıdır? (Çəki: 1)

$$A = \frac{1}{2} (A_1 + A_m) (m - \text{tekdir})$$

$$A = \frac{1}{2} (A_1 - A_m) (m - \text{cütür})$$

$$A = \frac{1}{2} (A_2 - A_m) (m - \text{tekdir})$$

$$A = \frac{1}{2} (A_3 + A_{m-1}) (m - \text{cütür})$$

$$A = \frac{1}{2} (A_4 + A_{m+1}) (m - \text{tekdir})$$

Sual: Difraksiya aşağıdakı ifadələrdən hansı ilə təyin edilir: (Çəki: 1)

- $b \sin \varphi = \pm 2m \lambda / 2 (m = 1, 2, \dots)$
  - $b \sin \varphi = \pm 3m \lambda / 2 (m = 2, 3, \dots)$
  - $b \sin \varphi = \pm 4m \lambda / 2 (m = 3, 4, \dots)$
  - $b \sin \varphi = \pm 5m \lambda / 2 (m = 4, 3, \dots)$
  - $b \sin \varphi = \pm 2K \lambda / 2 (m = 5, 4, \dots)$
- 

Sual: m-ci zonanın xarici radiusu hansı düsturla təyin edilir? (burada b –dalğa səthindən M müşahidə nöqtəsinə qədər olan məsafə, a – dalğa səthini radiusudur). (Çəki: 1)

$$r_m = \sqrt{\frac{ab}{a+b}} m \lambda$$

$$r_m = \sqrt{\frac{a+b}{ab}} K \lambda$$

$$r_m = \sqrt{\frac{a-b}{a+b}} 2 Km$$

$$r_m = \sqrt{\frac{a-b}{a+b}} 3m \lambda$$



$$r_m = \sqrt{\frac{a+b}{2ab}} m \lambda$$

Sual: İşıq mənbəyinin vəziyyəti dəyişmədiyi zaman m Frenel zonalarının sayı hansı faktorlardan asılıdır? (Çəki: 1)

- yarığın formasından və yarıqla ekran arasındaki məsafənin  $\frac{1}{2}$  - dən
- yarığın diametrindən və yarıqla ekran arasındaki məsafədən
- yarığın radiusundan və yarıqla ekran arasındaki məsafənin  $\frac{1}{4}$  - dən
- yarığın perimetrindən və yarıqla ekran arasındaki məsafənin  $\frac{1}{3}$  - dən
- yarığın hündürlüyündən və yarıqla ekran arasındaki məsafənin  $\frac{1}{5}$  - dən

#### BÖLMƏ: 0403

Ad	0403
----	------

Suallardan	5
------------	---

Maksimal faiz	5
---------------	---

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: İki yarıqdan işığın difraksiyası zamanı aşağıdakılardan hansı özünü qabarlıq şəkildə göstərir? (Çəki: 1)

- işığın düz xətt boyunca yayılması
- işığın iki mühitin sərhədində sınması
- işığın interferensiyası
- işığın polyarlaşması
- işığın qayıtması

Sual: Qonşu Frenel zonalarından gələn dalğalarının rəqslərinin fazaları bir-birindən nə qədər fərqlənir? (Çəki: 1)

$\pi$  - qədər

$\frac{\pi}{2}$  - qədər

$2\pi$  - qədər

$\frac{3}{2}\pi$  - qədər

$\frac{3}{4}\pi$  - qədər

Sual: m-ci zonanın xarici kənarından M müşahidə nöqtəsinə qədər olan bm məsafəsini aşağıdakı variantlardan hansı düzgün ifadə edir? (b - dalğa se  
məsafədir) (Çəki: 1)

$b_m = b + 2m \frac{\lambda}{2}$

$b_m = b + m \frac{\lambda}{2}$

$b_m = b + 3m \frac{\lambda}{2}$

$b_m = b + 4m \frac{\lambda}{2}$

$b_m = b + 5m \frac{\lambda}{2}$

Sual: Qonşu Frenel zonaların uyğun kənar nöqtələrindən M müşahidə nöqtəsinə qədər olan yollar fərqi aşağıdakı variantlardan hansına bərabərdir? I

$\lambda/2$

$2\lambda/\lambda$

$2\pi/\lambda$

$\pi/\lambda$

$2\lambda$

Sual: İxtiyari So mənbəyinin işıq dalğa cəbhəsinin M müşahidə nöqtəsindəki yekun təsiri, bir mərkəzi Frenel zonasının təsirinin neçədə birinə bərabər mənbələrin M nöqtəsində yaratdıqları rəqslərin amplitududur) (Çəki: 1)

$\frac{1}{4} A_2$

$\frac{1}{3} A_3$

$\frac{1}{5} A_4$

$\frac{1}{2} A_1$

$\frac{1}{2} A_5$

#### BÖLMƏ: 0501

Ad	0501
----	------

Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bütvə rentgen spektrinin alınmasına səbəb nədir? (Çəki: 1)

- Süretli elektronların antikatodla tormozlanması
- Süretli elektronların antikatoddan qopması
- Süretli elektronların atomun daxili qatlarından elektron qoparması
- Süretli elektronların sabit sürelə hərəkət etməsi
- Süretli elektronların bərabərciliş hərəkət etməsi

Sual: Bu ifadələrdən hansı Vulf-Breqg düsturuna aiddir? (Çəki: 1)

- $d \sin \theta = K\lambda$
- $2d \sin \theta = K\lambda$
- $2 \sin \theta = K\lambda$
- $2d \sin \theta = \lambda$
- $\sin \theta = \lambda$

Sual: Eyni müstəvidə yerləşən və enləri bərabər olan qeyri-şəffaf aralıqlarla ayrılan, eyni enə və bir-birinə paralel olan çoxlu sayıda N yarıqlar sistemi ifadə edir? (Çəki: 1)

- ikiölçülü difraksiya qəfəsini
- birölçülü difraksiya qəfəsini
- çoxölçülü difraksiya qəfəsini
- feza difraksiya qəfəsini
- eqabarıq difraksiya qəfəsini

Sual: Aşağıdakı kəmiyyətlərdən hansı difraksiya qəfəsi sabitini düzgün ifadə edir? (Çəki: 1)

- $d=a+b$
- $d=2a-b$
- $d=3a+b$
- $d=a \cdot b$
- $d=a-b$

Sual: Difraksiya qəfəsi üzərinə normal istiqamətdə müstəvi monoxromatik dalğa düşdükdə, yarığın bütün nöqtələrində baş verən rəqslərin fazasını aşağıdakılardan hansı (Çəki: 1)

- müxtəlif faza ilə
- eyni faza ilə
- eyni fazalar fərqi ilə
- müxtəlif fazalar fərqi ilə
- sabit fazalar fərqi ilə

Sual: Başlanğıc rəqslərin amplitudlarının həndəsi toplanması yolu ilə tapılan yekun rəqslərin amplitudlarının düsturunu aşağıdakı variantlardan hansı uyğun olan  $F_0$  – nöqtəsindəki amplitududur. (Çəki: 1)

- $A^2 = A_1^2 + A_2^2 + 2A_1A_2 \cos(\varphi_2 - \varphi_1)$
- $A^2 = 2A_1^2 + 2A_2^2 + A_1A_2 \cos(\varphi_2 - \varphi_1)$
- $A^2 = 2A_1^2 + A_2^2 + A_1A_2 \sin(\varphi_2 - \varphi_1)$
- $A^2 = A_1^2 + A_2^2 + A_1A_2 \cos(\varphi_2 - \varphi_1)$
- $A^2 = A_1^2 - A_2^2 - A_1A_2 \cos(\varphi_2 - \varphi_1)$

Sual: Difraksiya qəfəsinin istifadə edildiyi cihaz hansıdır? (Çəki: 1)

- mikroskop
- spektrometr
- ossilloqraf
- teleskop
- interferometr

Sual: Difraksiya qəfəsinin müxtəlif formalarını aşağıda göstərilən variantlardan hansı düzgün ifadə edir? (Çəki: 1)

- qeyri-şəffaf və izotrop
- şəffaf və uducu
- şəffaf və mütləq qara
- şəffaf və qeyri-səpici
- şəffaf və səpici

Sual: Yaxşı difraksiya qəfəsinin 1 mm-də yerləşən strixlərinin sayı nə qədərdir? (Çəki: 1)

- 1200-ə qədər
- 1800-ə qədər

- 2500-ə qədər
  - 2000-ə qədər
  - 1500-ə qədər
- 

Sual: İkiölçülü difraksiya qəfəsini almaq üçün bir difraksiya qəfəsinin o birisinin arxasında yerləşdirmə qaydasından asılı olaraq onların ştrixlərinin qarşı düzgün ifadə edir? (Çəki: 1)

- düzgün cavab yoxdur
  - üfüqi olmalı
  - bir düz xətt üzərində olmalı
  - paralel olmalı
  - perpendikulyar olmalı
- 

Sual: Hansı şüalar üçün difraksiya qəfəsi kimi kristalın fəza qəfəsini istifadə etmək olar? 1. rentgen; 2. infraqırmızı; 3. görünən; 4. ultrabənövşəyi; (Çəki: 1)

- 1 və 2
  - 2 və 3
  - 1 və 4
  - 1 və 2
  - 3 və 4
- 

#### **BÖLME: 0502**

Ad	0502
Suallardan	12
Maksimal faiz	12
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Rentgen şüalarının kristallarda difraksiyasının köməyi ilə kristalların daxili quruluşunun tədqiqi ideyasını ilk dəfə olaraq kim vermişdir? (Çəki: 1)

- Breqq
  - Frenel
  - Laue
  - Vulf
  - Huygens
- 

Sual: Hansı fiziki hadisə işıq dalğasının eninə dalğa olduğunu təsdiq edir? (Çəki: 1)

- interferensiya
  - difraksiya
  - polyarlaşma
  - işığın sınaması
  - dispersiya
- 

Sual: Əsas minimumluq şərtini aşağıdakı variantlardan hansı düzgün ifadə edir? ( $m = 0, 1, 2, \dots$ , - əsas minimumun sıra nömrəsidir). (Çəki: 1)

- $b \sin \phi = \pm m \lambda$
  - $b \sin \phi = \pm 2 m + \lambda$
  - $b \sin \phi = \pm (m+1) \lambda$
  - $b \sin \phi = \pm 3m + \lambda$
  - $b \sin \phi = \pm (m - 1) \lambda$
- 

Sual: Difraksiya qəfəs sabiti və onun ölçüsü difraksiya mənzərəsinə necə təsir edir? (Çəki: 1)

- aydınlığı tam olaraq yox olur
  - aydınlığı sabit qalır
  - aydınlığı pozulur
  - aydınlığı azalır
  - aydınlığı artırır
- 

Sual: Qeyri-bircinsliyi bütün üç feza koordinatlarının dəyişməsi zamanı periodik olaraq təkrarlanan, optik qeyri-bircins mühiti aşağıdakı variantlardan hansı

- birölçülü difraksiya qəfəsi
  - feza difraksiya qəfəsi
  - ikiölçülü difraksiya qəfəsi
  - çoxölçülü difraksiya qəfəsi
  - sadə difraksiya qəfəsi
- 

Sual: Rentgen şüalarının kristallarda difraksiya maksimumlarının yaratması üçün aşağıdakı şərtlərdən hansı ödənilməlidir? (d – qəfəs periodu,  $\lambda$  – da-

- $d > \lambda$
  - $d < \lambda$
  - $d = \lambda$
  - $d << \lambda$
  - $d = \lambda / 2$
- 

Sual:  $\phi$  difraksiyası bucağının düzgün qiyməti aşağıdakı variantlardan hansıdır? ( $\phi$  – düşən və qayıdan şüalar arasındaki bucağın qiymətidir). (Çəki:

- $2\varphi = \theta$
  - $\varphi=2\theta$
  - $\varphi=2d\theta$
  - $2\varphi=2\theta$
  - $\varphi=1/2\theta$
- 

Sual: Rentgen şüalarının kristallarda difraksiyasını aşağıdakı variantlardan hansı düzgün xarakterizə edir? (Çəki: 1)

- müəyyən bucaq altında yerləşmiş müxtəlif atom müstəvilərdən qayıtmasının nəticəsi kimi
  - paralel atom müstəvilərindən qayıtmasının nəticəsi kimi
  - perpendikulyar atom müstəvilərindən qayıtmasının nəticəsi kimi
  - bir atom müstəvisindən qayıtmasının nəticəsi kimi
  - cavablardan heç bir doğru deyil
- 

Sual: Difraksiya qəfəsinin aq işıqla işıqlandırılması zamanı spektrin mərkəzi hissəsində həmişə hansı zolaq müşahidə olunur? (Çəki: 1)

- qaranlıq zolaq
  - qırmızı zolaq
  - aq zolaq
  - göy zolaq
  - sarı zolaq
- 

Sual: Hansı bucaq difraksiya bucağı adlanır? (Çəki: 1)

- əks istiqamətlərə yönələn şüalar arasında qalan bucaq
  - normalla difraksiya edən şüa arasında qalan bucaq
  - düşən şüa ilə əks olunan şüa arasında qalan bucaq
  - düşən şüa ilə difraksiya qəfəsi arasında qalan bucaq
  - difraksiya edən şüa ilə qəfəsin arasında qalan bucaq
- 

Sual: Əgər rentgen şüalarının düşmə bucağı 300, atom müstəviləri arasındaki məsafə isə 1nm olarsa , birinci tərtib maksimumuna uyğun gələn rentg

- 2 nm
  - 3 nm
  - 1 nm
  - 5 nm
  - 6 nm
- 

Sual: Difraksiya qəfəsi sabitini 1 mm-də yerləşən ştrixlərin sayı ilə əlaqələndirən düzgün düstur aşağıdakı variantlardan hansıdır?  $n$  – 1 mm-də yerləş

- $d = 1/n$
  - $d = \frac{1}{2}n$
  - $d = 1/n + 1$
  - $d = 1/n - 1$
  - $d = 1/2n - 1$
- 

### BÖLME: 0503

Ad	0503
Suallardan	6
Maksimal faiz	6
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Kristal qəfəsi koordinat oxları qarşılıqlı perpendikulyar olduqda, yəni kristal qəfəs ortoqonal olduqda,  $\alpha$ ,  $\beta$  və  $\gamma$  bucaqları arasında həndəsi əlaqə edir. (Çəki: 1)

- $\cos^2\alpha + \cos^2\beta + \cos^2\gamma = 1$
  - $\sin^2\varphi + \sin^2\beta + \sin^2\gamma = 1$
  - $\operatorname{tg}^2\alpha + \operatorname{tg}^2\beta + \operatorname{tg}^2\gamma = 1$
  - $\cos^2\alpha - \cos^2\beta - \cos^2\gamma = 1$
  - $\cos^2\alpha + \cos^2\beta - \cos^2\gamma = 1$
- 

Sual: Qonşu atom müstəvilərindən əks olunan iki şüanın optik yollar fərqini, aşağıdakı variantlardan hansı düzgün ifadə edir? ( $d$  – müstəviarası məsa arasındaki bucaqdır) (Çəki: 1)

- $\delta = 2dcos\theta$
  - $\delta = 2dctg\theta$
  - $\delta = 2dtg\theta$
  - $\delta = 2dcos\theta$
  - $\delta = 2dsin\theta$
- 

Sual: Aşağıdakı şərtlərdən hansı mühitin optik bircinsliyi şərtini düzgün ifadə edir? ( $d$  – iki qonşu atom müstəvisi arasındaki məsafə,  $\lambda$  – rentgen şüas  $\lambda \geq 2d_{\max}$ )

- $\lambda \geq \frac{1}{2} d_{\max}$
- $2\lambda \geq 2d_{\max}$
- $2\lambda \geq \frac{1}{2} d_{\max}$
- $2\lambda \geq 2d_{\max}$

Sual: Breqg–Vulf düsturuna əsasən hansı kəmiyyətlərin yalnız arasındaki müəyyən nisbətləri zamanı difraksiya maksimumlarının müşahidəsi mümkündür?

- $\lambda \text{ və } \theta$
- $\lambda \text{ və } S$
- $\lambda \text{ və } R$
- $\theta \text{ və } K$
- $K \text{ və } \lambda$

Sual: Qəfəs sabiti  $d$  olan difraksiya qəfəsi normal istiqamətdə düşən  $\lambda$  dalğa uzunluqlu işıq dəstəsi ilə işıqlandırılır. Aşağıda göstərilən ifadələrdən hansı bucağını təyin edir? (Çəki: 1)

- $\sin \varphi = d/2\lambda$
- $\sin \varphi = 2\lambda/d$
- $\sin \varphi = 2d/2\lambda$
- $\cos \varphi = 2\lambda/d$
- $\cos \varphi = d/2\lambda$

Sual: Əgər difraksiya qəfəsinin bir hissəsi bağlı olarsa, difraksiya mənzəresi necə dəyişər? (Çəki: 1)

- işıqlılığı əvvəlki kimi qalar
- işıqlılığı azalar
- işıqlılığı artar
- işıqlılığı tədricən artar
- işıqlılığı sürətlə artar

#### BÖLME: 0601

Ad	0601
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı hadisə işığın həm də eninə elektromaqnit dalğası olmasını sübut edir? (Çəki: 1)

- işığın interferensiyası
- işığın polyarlaşması
- işığın difraksiyası
- işığın dispersiyası
- həndəsi optika

Sual: Təbii işığı xətti (müstəvi) polyarlaşmış işığa çevirən cihaz necə adlanır? (Çəki: 1)

- analizator
- polyarizator
- kompensator
- polaroid
- poliarimetr

Sual: İki polaroidin optik oxları elə yönəlib ki, sistem maksimum işıq buraxır. Onlardan birini hansı bucaq altında döndərmək lazımdır ki, keçən işığın

- 60 dərəcə
- 45 dərəcə
- 30 dərəcə
- 35 dərəcə
- 25 dərəcə

Sual: Təbii işıq nəyə deyilir? (Çəki: 1)

- $E(H)$  vektorunun rəqsleri müxtəlif istiqamətlərdə olan işığa
- $E(H)$  vektorunun rəqslerinin üstün istiqaməti olan işığa
- $E(H)$  vektoru rəqsleri bütün mümkün istiqamətlərdə bərabər ehtimallı olan işığa
- $E(H)$  vektoru bir istiqamətdə rəqs edən işığa
- $E(H)$  vektoru yalnız bir istiqamətdə, şüaya perpendikulyar istiqamətdə rəqs edən şüaya

Sual: Müstəvi polyarlaşmış işıq nəyə deyilir? (Çəki: 1)

- işıq vektoru rəqslerinin istiqaməti nizanlanmamış işığa
- $E(H)$  vektoru yalnız bir istiqamətdə, şüaya perpendikulyar istiqamətdə rəqs edən şüaya
- $E(H)$  vektoru rəqsleri müxtəlif istiqamətlərdə rəqs edən işığa

- 
- E (H) vektoru bir istiqamətdə rəqs edən işığa
  - E (H) vektorunun rəqslərinin üstün istiqaməti olan işığa

Sual: Qismən polyarlaşmış işıq nəyə deyilir? (Çəki: 1)

- E (H) vektoru bir istiqamətdə rəqs edən işığa
  - E (H) vektoru iki istiqamətdə rəqs edən işığa
  - İşıq vektorunun rəqslərinin istiqaməti hər hansı bir səbəbdən nizamlanmış işığa
  - İşıq vektorunun rəqslərinin istiqaməti nizamlanmış işığa
  - Hər hansı bir xarici təsirin nəticəsində E(H) vektorunun rəqslərinin bir üstün istiqaməti olan işığa
- 

Sual: Hansı vasitə ilə təbii işığı polyarlaşmış işığa çevirmək olar? (Çəki: 1)

- analizatorla
  - istenilən kristalla
  - polyarizatorla
  - maye ilə
  - saxarometrlə
- 

Sual: Polyarlaşmış işığı nəyin vasitəsilə almaq olar? (Çəki: 1)

- prizma və polyaroidlə
  - mikroskopla
  - yarımkərıcı cihazla
  - elektrik cihazları ilə
  - spektrometrə
- 

Sual: Adi şuanın yayılması necədir? (Çəki: 1)

- kristal daxilində bütün istiqamətlərdə müxtəlif sürətlə yayılır
  - kristal daxilində eyni sürətlə yayılır
  - kristal daxilində müəyyən istiqamətlərdə eyni sürətlə yayılır
  - bəzi istiqamətlərdə müxtəlif sürətlə yayılır
  - yalnız baş optik ox istiqamətində sabit sürətlə yayılır
- 

#### BÖLƏM: 0602

Ad	0602
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Polyarometriya nəyə deyilir? (Çəki: 1)

- bərk cisimlərdə baş optik oxun təyin edilməsi üsulu
  - mayelərdə özlülüyün (daxili sürtünmənin ) təyin edilməsi üsulu
  - polyarlaşma müstəvisinin təyin edilməsi üsulu
  - optik aktiv maddələrin məhlullarının konsentrasiyasının təyin edilməsi üsulu
  - dönmə bucağının işığın sürətindən asılılığı
- 

Sual: Bir-birinə paralel qoyulmuş iki turmalin kristallardan ibarət sistemdə ikinci kristaldan çıxan şuanın intensivliyini müəyyən edən Malyus düsturu həzərət döşən və ondan çıxan işığın intensivlikləri,  $\alpha$  - kristalların optik oxları arasındakı bucaqdır). (Çəki: 1)

$$J = J_0 \sin \alpha$$

$$J = J_0 \sin^2 \alpha$$

$$J = J_0 \cos^2 \alpha$$

$$J = J_0 \operatorname{tg} \alpha$$

$$J = J_0 \operatorname{ctg} \alpha$$

Sual: Polyarizator və analizatorun baş müstəviləri arasındaki bucaq nə qədər olmalıdır ki, analizatordan keçən işığın intensivliyi 4 dəfə azalsın. (Çəki: 1)

- 30 dərəcə
  - 45 dərəcə
  - 40 dərəcə
  - 90 dərəcə
  - 60 dərəcə
- 

Sual: Malyus qanunu necə ifadə olunur? (Çəki: 1)

$$J = J_0 \cos^2 \alpha$$

$$E = E_0 \cos \alpha$$



$$J = \frac{1}{2} J_0 \cos^2 \alpha$$

$$J_0 = \frac{1}{2} J$$

$$J = J_0 \cos \alpha$$

Sual: Brüster qanunu necə ifadə olunur? (Çəki: 1)

$\cos i_B = \sin i_2$

$\tan i_B = n_{21}$

$i_B + i_2 = \pi/2$

$\phi = \sin d$

$\phi = \cos d$

Sual: İkiqat şüasınma nədir? (Çəki: 1)

işığın izotrop mühitdə sinması

şəffaf kristallar üzərində düşən işq dəstəsinin ikiyə ayrılması

işığın anizotrop mühitdə yayılması

izotrop kristal üzərində düşən işq dəstəsinin ikiyə ayrılması

istənilən kristal üzərində düşən işq dəstəsinin ikiyə ayrılması

Sual: Kristalın optik oxu nəyə deyilir? (Çəki: 1)

ikiqat şüasınma müşahidə olunan istiqamətə

kristalın hər hansı bir nöqtəsindən keçən düz xəttə

işq şüası ikiqat şüasınmaya məruz qalaraq yayılan istiqamətə

işq şüası ikiqat şüasınmaya məruz qalmadan yayılan istiqamətə

işq şüasının yayıldığı düz xəttə

Sual: İkioxlu kristallar biroxlu kristallardan nə ilə fərqlənirlər? (Çəki: 1)

bir və ya iki oxu var

bir neçə oxu var

iki optik oxu var

bir optik oxu var

üç optik oxu var

Sual: Optik anizotropluğun ölçüsü nədir? (Çəki: 1)

gərginliklər fərqi

fazalar fərqi

optik oxa perpendikulyar olan istiqamətdə adi və qeyri-adi şüaların sindirimə əmsallarının fərqi

optik oxa paralel olan istiqamətdə şüaların sindirimə əmsallarının fərqi

sınama bucağı

Sual: Optik aktiv maddələrin hansı növləri var? (Çəki: 1)

sağa fırladan

sola fırladan

sağa fırladan və sola fırladan

fırlatmayan

atom və molekulların asimmetrik yerləşdirilməsi

Sual: Maqnit sahəsinin təsiri altında poliarlaşma müstəvisinin fırlanması hadisəsi nəyə deyilir? (Çəki: 1)

Kerr effekti

Faradey effekti

Tomson effekti

Zeyebek effekti

Kotton-Mutton effekti

Sual: Poliarlaşma dərəcəsi  $P=1/2$  olan halda aşağıdakı nisbəti neçəyə bərabərdir? (Çəki: 1)

$$J_{\max}/J_{\min}$$

2

4

1,5

3

2,5

Sual: Hansı maddələrə optik aktiv maddə deyilir? (Çəki: 1)

gümüş, qızıl

kvars, qənd, qəndin sulu məhlulu, skipidar

yağ

sabun məhlulu

**BÖLME: 0603**

Ad	0603
Suallardan	6
Maksimal faiz	6
Sualları çarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Optik aktiv maddələr nəyə malikdirlər? (Çəki: 1)

- zərrəciklərin kristal qəfəsində yerləşmə xüsusiyyətlərinə
- polyarlaşma müstəvisini fırlatmaq xüsusiyyətinə
- baş optik oxu fırlatmaq xüsusiyyətinə
- mayelərdə zərrəciklərin qarşılıqlı təsir xüsusiyyətinə
- polyarlaşma müstəvisini fırlatmamaq xüsusiyyətinə

Sual: Polyarlaşma müstəvisinin fırlanması nədir? (Çəki: 1)

- polyarlaşmış işıq bəzi maddələrdən keçərkən, onun polyarlaşma müstəvisi dönmür
- polyarlaşma müstəvisi dəyişmir
- baş optik ox fırlanır
- elektromaqnit proseslərdə əlaqə yaradır
- polyarlaşmış işıq bəzi maddələrdən keçərkən, onun polyarlaşma müstəvisi müəyyən bucaq qədər dönür

Sual: Optik aktiv maddələr üçün polyarlaşma müstəvisinin dönmə bucağı hansı düsturla ifadə olunur? (Çəki: 1)

$$\varphi = 2 \frac{\pi d}{\lambda}$$
$$\varphi = 2 \pi B_e E^2$$
$$\varphi = \alpha d$$
$$\varphi = 2 \pi / \lambda_0 (n_0 - n_e) d$$
$$\varphi = [\lambda] cd$$

Sual: Faraday effekti nədir? (Çəki: 1)

- maqnit sahəsinin təsiri altında optik aktiv maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanması
- maqnit sahəsinin təsiri altında qeyri-optik aktiv maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanması
- elektrik və maqnit prosesləri arasında əlaqə yaradır
- optik proseslər arasında əlaqə yaradır
- maqnit proseslər arasında əlaqə yaradır

Sual: Qeyri-adi şüalar hansı xassələrə malikdirlər? (Çəki: 1)

- kristal daxilində müəyyən istiqamətlərdə müxtəlif sürətlərə yayılır
- kristal daxilində müəyyən istiqamətlərdə eyni sürətlə yayılır
- kristal daxilində müxtəlif istiqamətlərdə müxtəlif sürətlərə yayılır
- kristal daxilində eyni istiqamətdə eyni sürətlə yayılır
- kristal daxilində eyni istiqamətdə müxtəlif sürətlərə yayılır

Sual: Polyarizator kimi hansı maddələrdən istifadə edilir? (Çəki: 1)

- almaz
- silisium
- turmalin
- plastmas
- adi şüşə

**BÖLME: 0701**

Ad	0701
Suallardan	7
Maksimal faiz	7
Sualları çarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Anomal dispersiyaya səbəb nədir? (Çəki: 1)

- işığın mühitdə udulması
- işığın mühitdə səpilməsi
- işığın mühitdə sınması
- işığın mühitdə tam daxili qayıtması
- işığın qayıtması

Sual: Işığın dispersiyası dedikdə: (Çəki: 1)

- Şüaların sınaması;
  - Maddələrin sindırma əmsalının ( $n$ ) işığın tezliyindən ( $v$ ) asılılığı;
  - Dalğaların maneeleri aşması;
  - Koherent dalğaların toplanması;
  - Şuanın optik oxdan keçməsi
- 

Sual: Mühitin mütləq sindırma əmsali: (Çəki: 1)

$$\epsilon = 1 + R / (\epsilon_0 E); \quad \text{_____}$$

$$n = \sqrt{\epsilon \mu} \quad \text{_____}$$

$$n^2 = 1 + P / (\epsilon_0 E); \quad \text{_____}$$

$$P = n_0 P \quad \text{_____}$$

$$R = n_0 \epsilon x \quad \text{_____}$$

Sual: Dispersiya hadisəsi nəticəsində işıq neçə rəngə ayrılır? (Çəki: 1)

- 10
  - 8
  - 7
  - 6
  - 9
- 

Sual: Spektrlerin tədqiqi üçün hansı cihazlardan istifadə olunur? (Çəki: 1)

- spektrometr,
  - mikroskop,
  - areometr
  - prizmali spektroqraf
  - manometr
- 

Sual: Maddənin mütləq sindırma əmsalının düşən işığın tezliyindən asılılığı adlanır: (Çəki: 1)

- difraksiya hadisəsi
  - polyarizasiya hadisəsi
  - interferensiya hadisəsi
  - dispersiya hadisəsi
  - udulma hadisəsi
- 

Sual: Dispersiya normal adlanır, eger (Çəki: 1)

- dalğa uzunluğunun azalması ilə mühitin sindırma əmsalı artır
  - maniənin ölçüsü düşən işıq dalğasının uzunluğu ilə müqayisə olunandır
  - dalğa uzunluğunun azalması zamanı mühitin sindırma əmsali həmçinin azalır
  - dalğa cəbhəsinin çatdığı fezanın istənilən nöqtəsi ikinci dalğa mənbəi olur
  - işıq vektorunun rəqsəri bir müstəvidə baş verirler.
- 

## BÖLME: 0702

Ad	0702
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Işıqötürənin iş prinsipi hansı hadisəyə əsaslanır? (Çəki: 1)

- tam daxili qayıtmaya
  - işığın dispersiyası
  - işığın polyarizasiyası
  - işığın sınamasına
  - işığın qayıtmamasına
- 

Sual: Kristalda hansı istiqamət optik ox adlanır? (Çəki: 1)

- qoşaşınma hadisəsi baş verməyen istiqamət
  - adi və qeyri-adi şüaların intensivliklərinin eyni olduğu istiqamət
  - qoşaşınma hadisəsi baş veren istiqamət
  - adi və qeyri-adi şüaların elektrik vektorlarının amplitud qiymətlərinin eyni olduğu istiqamət
  - işıq enerjisinin ən çox udulduğu istiqamət
- 

Sual: Prizma şüaları sindırma əmsallarının qiymətlərinə görə spektrə ayıır ki, bu da bütün şəffaf cisimlər üçün dalğa uzunluğunun artması ilə (Çəki: 1)

- kvadratik qanunla azalır,
- artır,
- monoton azalır,

- dəyişmir,
- monoton artır.

Sual: Maddənin dispersiyası ( $D=dn/d\lambda$ ) nəyi göstərir? (Çəki: 1)

- Sındırma əmsalının dalğa uzunluğundan asılılığını;
- Sındırma əmsalının temperaturdan asılılığını;
- Dalğa uzunluğunun azalması ilə sindırma əmsalının dəyişmədiyini;
- $dn/d\lambda$  kəmiyyətinin  $\lambda$ -nın azalması ilə modulca azaldığını;
- $dn/d\lambda$  kəmiyyətinin  $\lambda$ -nın artması ilə modulca azaldığını.

Sual: İşıq prizmadan keçərkən hansı rənglərə ayrıılır: (Çəki: 1)

- narıncı, qırmızı, sarı, mavi, bənövşəyi, yaşıl, göy;
- qırmızı, narıncı, bənövşəyi, mavi, göy;
- qırmızı, yaşıl, göy, bənövşəyi, sarı, narıncı, mavi,
- qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi,
- sarı, mavi, qırmızı, narıncı, bənövşəyi, yaşıl, göy.

Sual: Sindırma əmsali asılıdır: (Çəki: 1)

- sürətdən,
- zamandan
- temperaturdan,
- yüklerin konsentrasiyasından
- xarici sahənin tezliyindən.

Sual: Spektr nədir? (Çəki: 1)

- fazaların birlüyü
- işıq şüalanmasının tərkibindəki dalğa uzunluqlarının birlüyü
- periodların birlüyü;
- işıq dəstələrinin birlüyü;
- sindırma əmsallarının birlüyü.

Sual: Prizmadan keçən şuanın meyl bucağı: (Çəki: 1)

$$\begin{aligned}\varphi &= \alpha_1 + \alpha_2 - A \\ \alpha_2 &= nA - \alpha_1 \\ \alpha_1 + \alpha_2 &= nA \\ \varphi &= A(n-1) \\ \alpha_2 &= \beta_2 n\end{aligned}$$

Sual: Çoxatomlu qazlarda işığın udulması adətən spektrin hansı oblastında baş verir? (Çəki: 1)

- Spektrin infraqırmızı oblastında
- Spektrin görünən oblastında
- Spektrin ultrabənövşəyi oblastında
- Spektrin roentgen şüaları oblastında
- Ümumiyyətlə baş vermir

#### BÖLME: 0703

Ad	0703
Suallardan	4
Maksimal faiz	4
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dispersiya nəticəsində ekranda alınan rəngli zolaqlar nə adlanır? (Çəki: 1)

- spektr
- interferensiya mənzəresi
- difraksiya mənzəresi
- rentgenoqama
- laueqramma

Sual: Xətti optikada hansı hadisə işığın dispersiyası adlanır? (Çəki: 1)

- sindırma əmsalının düşən işığın intensivliyindən asılılığı
- mühitin sindırma əmsalının düşən işığın dalğa uzunluğundan asılılığı
- sindırma əmsalının işığın polyalışmasından asılılığı
- monokromatik işığın linsədən keçərkən sinması
- işığın güzgü səthindən əks olunması

Sual: Difraksiya qəfəsi üzərinə düşən işığı necə bölüşdürür: (Çəki: 1)

- birbaşa dalğa uzunluğuna görə;  
 işığın intensivliyinə görə,  
 qəfəsin formasına görə,  
 mühitin sindirma əmsalına görə,  
 bölüşdürmür.
- 

Sual: Əgər dielektrikdə atomların konsentrasiyası no-dırsa, polyarlaşmanın ani qiyməti (Çəki: 1)

$$n^2 = 1 n_0 \epsilon_0 / (\epsilon_0 E) \quad \text{_____}$$

$$n = \sqrt{\epsilon} \quad \text{_____}$$

$$x = A \cos \omega t \quad \text{_____}$$

$$E = E_0 \cos \omega t \quad \text{_____}$$

$$\text{_____}$$

$$P = n_0 p \quad \text{_____}$$

### **BÖLME: 0801**

Ad	0801
Suallardan	15
Maksimal faiz	15
Sualları çarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Mütləq qara cismin termodinamik temperaturunu necə dəyişmək lazımdır ki, onun integrallı şüalandırma qabiliyyəti 16 dəfə azalsın? (Çəki: 1)

- 16 dəfə azaltmaq  
 16 dəfə artırmaq  
 2 dəfə azaltmaq  
 4 dəfə artırmaq  
 4 dəfə azaltmaq
- 

Sual: Mütləq qara cismin şüaudma qabiliyyəti üçün aşağıdakı ifadələrdən hansı doğrudur? (Çəki: 1)

- $a < 1$   
  $a = 1$   
  $a > 1$   
  $a \leq 1$

Sual: Mütləq qara cismin şüalanma qabiliyyəti olan aşağıdakı funksiyanın analitik ifadəsini tapmaq üçün ilk təşəbbüs edən kim olmuşdur? (Çəki: 1)  
 $r_\lambda = f(\lambda, T)$

- Vin
- Plank
- Mixelson
- Kirxhof
- Stefan-Bolsman

Sual: Mütləq qara cismin şüalanma qabiliyyəti nədən asılıdır? (Çəki: 1)

- Dalğa uzunluğundan
- Şüalanma tezliyindən
- cismin növündən
- Şüalanma müddətindən
- tezlik və temperaturdan

Sual: Mütləq qara cismin mütləq temperaturunu 2 dəfə artırısaq, onun integrallı şüalanma qabiliyyəti necə dəyişər? (Çəki: 1)

- 4 dəfə azalar
- 4 dəfə artar
- 16 dəfə azalar
- 16 dəfə artar
- 32 dəfə azalar

Sual: Spektr boyunca enerjinin paylanması tədqiq edən Vinin qanunu aşağıdakı kimi ifadə olunur. Vin sabiti b-nin qiyməti hansıdır? (Çəki: 1)

$$T \cdot \lambda_{\max} = b$$

- $b = 3,2 \cdot 10^{-3} m \cdot K$
- $b = 3,6 \cdot 10^{-3} m \cdot K$
- $b = 3,89 \cdot 10^{-3} m \cdot K$
- $b = 4 \cdot 10^{-3} m \cdot K$
- $b = 4,1 \cdot 10^{-3} m \cdot K$

Sual: Plank sabitinin qiyməti hansıdır? (Çəki: 1)

- $\hbar = 6,62 \cdot 10^{-34} \text{ Coul \cdot s}$
- $\hbar = 6,624 \cdot 10^{-34} \text{ Coul \cdot s}$
- $\hbar = 5,92 \cdot 10^{-34} \text{ Coul \cdot s}$
- $\hbar = 6,21 \cdot 10^{-34} \text{ Coul \cdot s}$
- $\hbar = 8,67 \cdot 10^{-34} \text{ Coul \cdot s}$

Sual: Bütün mövcud olan şüalanmalar içərisində hansı şüalanma yalnız tarazlıqda olan şüalanma adlanır? (Çəki: 1)

- Qızdırılmış cismin şüalanması (temperatur şüalanması)
- Atomları başqa təsirlərlə həyecanlanan soyuq cisimlərin şüalanması
- Fotoluminessensiya (cisim əvvəlcədən ududuğu işığı sonra özü şüalandırır)
- Kimyəvi reaksiya (xemilüminessensiya) nəticəsində cisim, məsələn fosfor havanın oksigeni ilə asta oksidləşəndə işıqlanır. Bu şüalanma enerjisi hesabına yaranır
- Müstəqil qaz boşalması zamanı baş verən işıqlanma.

Sual: Müəyyən şəraitdə cisimlərin şüalandırma qabiliyyətinin şüaudma qabiliyyətinə nisbəti nədən asılıdır? (Çəki: 1)

- Cisimlərin təbiətindən
- Cisimlərin təbiətindən və tezlikdən
- Cisimlərin təbiətindən və temperaturdan
- Yalnız tezlik və temperaturdan
- Doğru cavab yoxdur

Sual: Mütləq qara cismin integrallı energetik işıqlığı Stefan-Bolsman qanunu ilə verilir. Aşağıdakı düsturda sıqma sabitinin qiyməti hansıdır? (Çəki: 1)

$$\dot{R}_e = \sigma T^4$$

- $5,672 \cdot 10^{-8} \text{ Wt/(m}^2 \cdot \text{K}^4\text{)}$
- $6,61 \cdot 10^{-8} \text{ Wt/(m}^2 \cdot \text{K}^4\text{)}$
- $9,64 \cdot 10^{-8} \text{ Wt/(m}^2 \cdot \text{K}^4\text{)}$
- $6,65 \cdot 10^{-8} \text{ Wt/(m}^2 \cdot \text{K}^4\text{)}$
-

Sual: Mütləq qara cismin şüalandırma qabiliyyətinin tezlik (v) və temperaturdan (T) asılılıq xarakterini müəyyən edən Vin qanunu hansı dəsturla ifadə universal funksiyadır? (Çəki: 1)

- $\varepsilon(v, T) = v^3 F\left(\frac{v}{T}\right)$
- $\varepsilon(v, T) = \lambda T$
- $\varepsilon(v, T) = C v$
- $\varepsilon(v, T) = CT^2$
- $\varepsilon(v, T) = h v$

Sual: Mütləq qara cismin şüalanması üçün Stefan-Bolsman qanununun riyazi ifadəsi hansıdır? (Çəki: 1)

- $R = \sigma \cdot T^4$
- $R = \sigma \cdot T^{-4}$
- $R = \sigma \cdot T^5$
- $R = \sigma \cdot T^{-5}$
- $R = \alpha \cdot \sigma \cdot T^4$

Sual: Mütləq qara cismin temperaturu 1% artarsa, onun integral şüalandırma qabiliyyəti necə dəyişər? (Çəki: 1)

- 1% artar
- 1% azalar
- 2% artar
- 4% artar
- 4% azalar

Sual: Mütləq qara cismin temperaturunun dəyişməsi nəticəsində şüalanmanın spektral sıxlığının maksimumu aşağıdakı qədər sürüşərsə, şüalandırma ( $\lambda_1 = 4,8 \text{ mkm}$  dən  $\lambda_2 = 1,6 \text{ mkm}$  qədər sürüşürse).  
 $\lambda_1 = 4,8 \text{ mkm}$  dən  $\lambda_2 = 1,6 \text{ mkm}$  qədər sürüşürse).

- 81 dəfə artar
- 81 dəfə azalar
- 9 dəfə artar
- 3 dəfə azalar
- 3 dəfə artar

Sual: Plank fərziyyəsi ondan ibarətdir ki, .....

- elektromaqnit dalğaları enənə dalğalarıdır
- koordinatın və impulsun qiymətini eynizamanda dəqiq təyin etmək olmaz
- elektromaqnit dalğaları tecillə hərəkət edən yüksək tərəfindən şüalanırlar
- işığın sürəti bütün inersial hesablama sistemlərində eynidir
- elektromaqnit dalğaları, enerjisi tezlikdən asılı olan ayrıca kvantlar formasında şüalanırlar.

### BÖLME: 0802

Ad	0802
Suallardan	25
Maksimal faiz	25
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı dəstur Reley-Cins qanununu ifadə edir? (Çəki: 1)

- $R_e = \sigma T^4$
- $r_{v,T} = \frac{2\pi v^3}{c^2} kT$
- $\lambda_{max} = b/T$
- $r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{-\frac{hv}{kT}}$
- $r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{\frac{hv}{kT}} \left( e^{\frac{hv}{kT}} - 1 \right)^{-1}$

Sual: Mütləq qara cismin şüalandırma qabiliyyətinin maksimum qiymətinə uyğun dalğa uzunluğu hansı dəsturla hesablanır? (Çəki: 1)

- $R_e = \sigma T^4$
- $r_{v,T} = \frac{2\pi v^3}{c^2} kT$
- $r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{\frac{hv}{kT}} \left( e^{\frac{hv}{kT}} - 1 \right)^{-1}$
- $r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{-\frac{hv}{kT}}$
- $\lambda_{max} = b/T$

Sual: İstilik şüalanması nedir? I. Maddənin çox yüksək temperaturda daxili enerjisinin dəyişməsi hesabına elektromaqnit şüalanması; II. Maddənin ixti

elektromaqnit şüalanması; III. Maddənin ixtiyarı temperaturda mexaniki enerjisi hesabına elektromaqnit şüalanması; (Çəki: 1)

- Yalnız III
  - Yalnız II
  - Yalnız I
  - II və III
  - I və III
- 

Sual: Plank bu funksiyasının şəklini neçənci ildə tapmağa müvəffəq oldu? (Çəki: 1)

$$r_{\nu,T} = f(\lambda, T) = 2\pi h c^2 \frac{\lambda - 5}{e^{ch/kT_\lambda}}$$

- 1890
  - 1893
  - 1895
  - 1900
  - 1905
- 

Sual: İstilik şüalanmasının əsas funksiyası hansıdır ( $E(\nu, T)$  - mütləq qara cismin şüalanma qabiliyyətidir)? (Çəki: 1)

$$a = f(\nu, T)$$

$$\frac{e(\nu, T)}{a(\nu, T)} = E(\nu, T) = f(\nu, T)$$

$$\frac{r_{\lambda,T}}{a_{\lambda,T}} = f(\lambda, T)$$

$$a = \frac{dE'(\nu, T)}{dE(\nu, T)}$$

$$E(\nu, T) = \frac{2\pi\nu^2}{e^2} kT$$

Sual: Mütləq qara cismin işıqlığı temperaturun artması ilə sürətlə artır. 6000K temperaturda mütləq qara cismin hər kvadrat santimetrdən neçə Watt

- 6500Vatt
  - 5000 Watt
  - 6200 Watt
  - 7399 Watt
  - 8400 Watt
- 

Sual: Mütləq qara cismin mütləq temperaturunu 8 dəfə artırıq, onun integrallı şüalanma qabiliyyəti necə dəyişər? (Çəki: 1)

- 8 dəfə azalar
  - 8 dəfə artar
  - 32 dəfə azalar
  - 8 dəfə artar
  - 4096 dəfə azalar
- 

Sual: Mütləq qara cismin temperaturunu 3000K-dən 5000K-ə kimi artırıq, şüalanmanın ümumi gücü  $T_1=3000$  K-də spektrin infraqırmızı hissəsinə 0 Stefan-Bolsman qanununa görə şüalanmanın ümumi gücü  $T_4$ -lə mütənasib olaraq artır. Infraqırmızı şüalanmanın gücü necə artar? (Çəki: 1)

- 2 dəfə
  - 3 dəfə
  - 4 dəfə
  - 5 dəfə
  - 6 dəfə
- 

Sual:  $T=6000$ K temperaturda mütləq qara cisim üçün faydalı iş əmsalı necə faizə bərabərdir? (Çəki: 1)

- 5%
  - 7%
  - 10%
  - 13%
  - 15%
- 

Sual: Mütləq qara olmayan cisim üçün K əmsalının qiyməti nədən asılıdır? (Çəki: 1)

- cismin təbiətindən
  - temperaturdan
  - səthinin qalınlığından
  - səthin hamarlığından
  - cismin təbiətindən, temperaturundan, səthinin halından
- 

Sual: Mütləq qara cismin 4000K temperaturda energetik işıqlığı neçə vahidə bərabərdir? (Çəki: 1)

$$\frac{Watt}{sm^2}$$

- 91,34
- 462,4

- 1451
  - 3500
  - 7000
- 

Sual: Mütləq qara cismin mütləq temperaturunu 2 dəfə azaltsaq, onun integrallı şüalanma qabiliyyəti necə dəyişir? (Çəki: 1)

- 2 dəfə azalar
  - 2 dəfə artar
  - 8 dəfə azalar
  - 8 dəfə artar
  - 16 dəfə azalar
- 

Sual: 5000K temperaturda spektrin qırmızı kənarından sarı-yaşıl orta hissəsinə keçidkə mütləq qara cismin işıqlığı necə dəfə dəyişər? (Çəki: 1)  
 $(\lambda_1 = 0,76 \mu\text{m}), (\lambda_2 = 0,58 \mu\text{m})$

- 1,16
  - 1,17
  - 1,18
  - 1,20
  - 1,25
- 

Sual: Mütləq qara cismin 6000K temperaturda maksimum şüalandırma qabiliyyəti görünən oblasta uyğun gəlirsə, maksimum dalğa uzunluğu necə mi

- 0,47
  - 0,48
  - 0,50
  - 0,55
  - 0,76
- 

Sual: Şüalanma maksimumunun uyğun olduğu dalğa uzunluğu hansı temperaturda 1,443mkm bərabərdir? (Çəki: 1)

$$\lambda_m = 1,443 \text{ mkm}$$

- 1200 K
  - 1600 K
  - 2000 K
  - 3000 K
  - 4000 K
- 

Sual: Qalınlığı d olan şəffaf mühit üzərinə intensivliyi I olan müstəvi işıq düşərsə, çıxan işığın intensivliyi necə hesablanır? (Çəki: 1)

$$I_0 = I e^{-kd}$$
  
$$I = I_0 e^{-kd}$$
  
$$I = I_0 e^{-\frac{kd}{J}}$$
  
$$I_0 = -I_0 e^{-k}$$
  
$$I = -I_0 e^{\frac{kd}{J}}$$

Sual: Qalınlığı l olan bircins şəffaf mühit səthinə perpendikulyar istiqamətdə intensivliyi J olan işıq düşdükdə udulma nəticəsində mühitdən çıxan işığı düsturu) ifadə olunur? ( alfa - udma əmsalıdır,  $a > 0$  şərti ödənilir). (Çəki: 1)

$$J = J_0$$
  
$$J = \frac{\alpha}{J_0}$$
  
$$J = J_0 \alpha \ell$$
  
$$J = \frac{\alpha \ell}{J_0}$$
  
$$J = J_0 e^{-\alpha \ell}$$

Sual: Mütləq qara cismin integrallı şüalandırma qabiliyyəti nədən asılıdır? (Çəki: 1)

- Cismin səthinin sahəsindən;
  - Şüalanmanın tezliyindən
  - Şüalanmanın müddətindən
  - Cismin temperaturundan
  - Cismin növündən
- 

Sual: Mütləq qara cismin mütləq temperaturunu 2 dəfə azaltsaq, onun integrallı şüalandırma qabiliyyəti necə dəyişər? (Çəki: 1)

- 2 dəfə azalar;
  - 2 dəfə artar;
  - 8 dəfə azalar;
  - 8 dəfə artar;
  - 16 dəfə azalar;
- 

Sual: Mütləq qara cismin şüalanması üçün Vin qanunu hansı halda ödənilir? (Çəki: 1)

- Böyük tezliklər və aşağı temperaturlarda
  - Kiçik tezliklər və yuxarı temperaturlarda
  - Bütün tezliklərdə və aşağı temperaturlarda
  - Bütün tezliklərdə və yuxarı temperaturlarda
  - Bütün tezliklərdə və temperaturlarda
- 

Sual: Mütləq qara cismin temperaturunun dəyişməsi nəticəsində şüalanmanın spektral sıxlığının maksimumu aşağıdakı qədər sürüşür. Bu zaman  $\nu_1 = 2,5 \cdot 10^{14} \text{ Hz}$ ;  $\nu_2 = 7,5 \cdot 10^{14} \text{ Hz}$

- 9 dəfə artar
  - 81 dəfə azalar
  - 81 dəfə artar
  - 3 dəfə artar
  - 9 dəfə azalar
- 

Sual: İstənilən temperaturda üzərinə düşən istənilən tezlikli dalğanı tam olaraq udmaq qabiliyyətinə malik olan cisim necə adlanır: (Çəki: 1)

- göy rəngli cisim
  - boz cisim
  - mütləq qara cisim
  - ağ rəngli cisim
  - düzgün cavab yoxdur.
- 

Sual: Maddənin qızdırılması nəticəsində şüalanma necə adlanır? (Çəki: 1)

- istilik şüalanması
  - lyüminessensiya
  - qamma – şüalanma
  - rentgen şüalanması
  - fotoeffekt
- 

Sual: Aşağıda verilmiş fikirlərdən hansı atomun şüalandırma və udma qabiliyyətini düzgün təsvir edir? (Çəki: 1)

- atom istənilən tezlikli fotonu şüalandırıvə uda bilər
  - atom istənilən tezlikli fotonu uda bilər
  - atom yalnız tezliyi müəyyən qiymətə malik olan fotonu uda, istənilən tezlikli fotonu şüalandırıvə bilər
  - atom yalnız tezliyi müəyyən qiymətə malik olan fotonu şüalandırıvə uda bilər
  - düzgün cavab yoxdur
- 

Sual: Mütləq qara cismin temperaturu 2 dəfə artır. Onun şüalandırması necə dəyişmişdir (energetik işıqlanması) (Çəki: 1)

- 2 dəfə artmışdır
  - 2 dəfə azalmışdır
  - 16 dəfə artmışdır
  - 4 dəfə artmışdır
  - 16 dəfə azalmışdır
- 

### BÖLME: 0803

Ad	0803
Suallardan	24
Maksimal faiz	24
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Hansı düstur Vinin yerdəyişmə qaydasını ifadə edir? (Çəki: 1)

$$R_v = \sigma T^4$$

$$r_{v,T} = \frac{2\pi v^3}{c^2} kT$$

$$\lambda_{max} = b/T$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{-\frac{hv}{kT}}$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{\frac{1}{hv/(kT)} - 1}$$


---

Sual: Mütləq qara cismin şüalandırma qabiliyyəti üçün Plank düsturunun ifadəsi hansıdır? (Çəki: 1)

$$R_v = \sigma T^4$$

$$r_{v,T} = \frac{2\pi v^3}{c^2} kT$$

$$\lambda_{max} = b/T$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{-\frac{hv}{kT}}$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{\frac{1}{hv/(kT)} - 1}$$


---

Sual: Mütləq qara cismin maksimal şüalanma qabiliyyəti aşağıdakı kimi ifadə olunur. c sabitinin qiyməti hansıdır? (Çəki: 1)

$$r\lambda_m = c'' T^5$$

- $1,301 \cdot 10^{-15} \frac{\text{Vatt}}{\text{sm}^2 \text{mikron} \text{der}^5}$
- $1,302 \cdot 10^{-15} \frac{\text{Vatt}}{\text{sm}^2 \text{mikron} \text{der}^6}$
- $1,305 \cdot 10^{-15} \frac{\text{Vatt}}{\text{sm}^2 \text{mikron} \text{der}^5}$
- $1,350 \cdot 10^{-15} \frac{\text{Vatt}}{\text{sm}^2 \text{mikron} \text{der}^5}$
- $1,405 \cdot 10^{-15} \frac{\text{Vatt}}{\text{sm}^2 \text{mikron} \text{der}^6}$

Sual: Mütləq qara cismin integrallı işçılığı hansı temperaturda  $6,65 \text{ lm/sm}^2$  bərabərdir? (Çəki: 1)

$$i = 0^\circ$$

- 1000K  
 1200K  
 1300K  
 1500K  
 1600K

Sual: Hansı temperaturda mütləq qara cismin energetik işçılığı aşağıdakina bərabərdir? (Çəki: 1)

$$91,34 \frac{\text{Vatt}}{\text{sm}^2}$$

- 1000 K  
 1200 K  
 2000 K  
 3000 K  
 5000 K

Sual: Mütləq qara cismin 2000 K temperaturda spektrin maksimal uzunluğu neçə mikrometrə bərabərdir? (Çəki: 1)

- 2,405mkm  
 1,80mkm  
 1,443mkm  
 0,962mkm  
 0,721mkm

Sual: Dalğa uzunluğu 1,804mkm olan mütləq qara cismin 1600K temperaturda energetik parlaqlığı neçəyə bərabərdir? (Çəki: 1)

$$\frac{\text{Vatt}}{\text{sm}^2} - a$$

- 11,84  
 37,41  
 91,34  
 33,41  
 35,61

Sual: Hansı temperaturda mütləq qara cismin integrallı şüalandırma qabiliyyəti aşağıdakı kimi olar? (Çəki: 1)

$$(10 \text{ kVt/m}^3) \cdot \sigma = 5,67 \cdot 10^{-8} \text{ Vt}/(\text{m}^2 \text{K}^4) \Leftrightarrow \sqrt[4]{1/5,67} = 0,648 \text{ götürün.}$$

- 640K  
 64,8K  
 6480K  
 648K  
 1000K

Sual: Mütləq qara cismin integrallı şüalandırma qabiliyyəti hansı düsturla hesablanır? (Çəki: 1)

$$F_v = \sigma T^4$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} kT$$

$$\lambda_{max} = \frac{b}{T}$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{-\frac{hv}{kT}}$$

$$r_{v,T} = \frac{2\pi h v^3}{c^2} e^{hv/(kT)-1}$$

Sual: Mütləq qara cismin termodinamik temperaturunu necə dəyişmək lazımdır ki, onun şüalandırma qabiliyyəti 4 dəfə azalsın? (Çəki: 1)

- 2 dəfə artırmaq  
  $\sqrt{2}$  dəfə azaltmaq  
  $\sqrt{2}$  dəfə artırmaq  
 2 dəfə azaltmaq  
 4 dəfə azaltmaq

Sual: Mütləq qara cismin termodinamik temperaturunu necə dəyişmək lazımdır ki, onun şüalandırma qabiliyyəti 81 dəfə artısın? (Çəki: 1)

- 3 dəfə artırmaq
  - 3 dəfə azaltmaq
  - 9 dəfə artırmaq
  - 9 dəfə azaltmaq
  - 81 dəfə artırmaq
- 

Sual: Cisimlərdən hansında ən az dalğa uzunluğu maksimum şüalanmaya uyğundur? (Çəki: 1)

- əridilmiş metalda (yüksek temperaturda əriyən)
  - qızdırılmış üzünün səthində
  - okeanın səthində
  - qızmış elektrik peçinin sarğısı
  - insan bədəninin səthi
- 

Sual: Fotonun nisbi sürəti üçün aşağıdakı hökmərdən hansı doğrudur? (Çəki: 1)

- fotonun sürəti C-yə bərabərdir, yaxud C-dən kiçikdir (maddədə)
  - fotonun sürəti, sıfirdan başqa istənilən qiyməti ala bilər
  - fotonun sürəti onun tezliyindən asılıdır
  - fotonun sürəti həmişə  $c=3 \cdot 10^8 \text{ m/s}$ -ə bərabərdir
  - fotonun sürəti sıfır bərabərdir.
- 

Sual: Mütləq qara cismin spektrində maksimum şüalanma qabiliyyəti olan, dalğa uzunluğu ,temperaturun yüksəlməsi zamanı..... (Çəki: 1)

- T-dən asılı olaraq xətti artır
  - temperaturdan asılı deyil
  - temperaturdan mürəkkəb asılılığı malikdir
  - dəyişmir
  - $1/T$  kimi dəyişir
- 

Sual: Aşağıdakı şüalamalardan hasrı tarazlıq şüalanmasıdır? 1-istilik 2-lümensensiya 3-Çerenkov şüalanması (Çəki: 1)

- 1,3
  - 2
  - 3
  - 1,2
  - 1
- 

Sual: Reley-Cins qanunu hansı halda ödənilir? (Çəki: 1)

- kiçik tezliklər, yuxarı temperaturlarda
  - böyük tezliklər, aşağı temperaturlarda
  - bütün tezliklər, aşağı temperaturlarda
  - bütün tezliklər, yuxarı temperaturlarda
  - bütün tezlik və temperaturlarda
- 

Sual: İstilik şüalanması hasrı spektrə malikdir? (Çəki: 1)

- xətti
  - zolaqlı
  - bütöv
  - xətti və zolaqlı
  - bütöv və zolaqlı
- 

Sual: İşq mənbəyinin rənginə görə onun temperaturunu öyrənən metod nə adlanır? (Çəki: 1)

- radiolokasiya
  - spektral təhlil
  - rentgen spektroskopiya
  - rentgen quruluş təhlil
  - optik pirometriya
- 

Sual: İstilik şüalanması nəyə deyilir? (Çəki: 1)

- 0 dərəcə K temperaturdan yüksək temperaturda olan cisimlərin buraxdığı elektromaqnit dalğalarına;
  - qara cisimlər tərəfindən buraxılan elektromaqnit dalğalarına ;
  - bütün cisimlər tərəfindən buraxılan elektromaqnit dalğalarına;
  - bütün cisimlər tərəfindən buraxılan mexaniki dalğalara;
  - 0 dərəcə K temperaturdan yüksək temperaturda olan cisimlərin buraxıldığı mexaniki dalgalara.
- 

Sual: Udma əmsali işığın dalğa uzunluğundan asılı olmayan və vahiddən kiçik olan cisim necə adlanır? (Çəki: 1)

- rəngli;
  - boz ;
  - qara;
  - ağ;
  - göy.
-

Sual: Qızdırılmış cisimlərin rənginə görə onun temperaturunu müəyyən edən cihaz nə adlanır? (Çəki: 1)

- spirtli termometr
- civəli termometr
- termocüt
- termistor
- optik pirometr

Sual: İnteqral şüaburaxma qabiliyyətinin vahidi nədir? (Çəki: 1)

- $\frac{Vt}{m^2}$
- $\frac{C}{m^2}$
- $Vt \cdot m^2$
- $\frac{Vt}{m^3}$
- $\frac{Vt}{m^2 \cdot san}$

Sual: Hansı şərt daxilində Plank düsturundan Reley-Cins qanunu alınır? (Çəki: 1)

- $h\nu \gg kT$
- $h\nu \ll kT$
- $h\nu < kT$
- $h\nu = kT$
- $h\nu > kT$

Sual: Hansı şərt daxilində Plank düsturundan Vinin yerdəyişmə qanunu alınır? (Çəki: 1)

- $h\nu \ll kT$
- $h\nu \gg kT$
- $h\nu < kT$
- $h\nu = kT$
- $h\nu > kT$


#### BÖLME: 0901

Ad	0901
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı hadisələrdən hansı işığın kvant təbiətli olmasını göstərir? (Çəki: 1)

- Kompton effekti
- interferensiya
- difraksiya
- polyarlaşma
- dispersiya

Sual: Görünən işıq oblastı üçün şəkildə enerjinin tezlikdən asılılıq qrafiki verilmişdir. Hansı nöqtə qırmızı işığa uyğundur? (Çəki: 1)



- 1
- 5
- 2
- 4
- 3

Sual: Verilmiş metal üçün fotoeffektin qırmızı sərhədi nədən asılıdır? (Çəki: 1)

- Sabit kəmiyyətdir
- Düşən işığın dalğa uzunluğundan
- Düşən işığın enerjisindən
- Düşən işığın intensivliyindən
- Qopan elektronlarının maksimal sürətindən

Sual: Fotoeffektin kırmızı sərhədi nədən asılıdır? (Çəki: 1)

- Katodun hazırlanıldığı materialın növündən
  - Anod və katoda verilən gərginlikdən
  - Düşən işığın intensivliyindən
  - Düşən işığın tezliyindən
  - Fotoelektronların maksimal sürətindən
- 

Sual: Hər hansı metal üçün fotoeffektin kırmızı sərhədi aşağıdakı kimidir. Hansı dalğa uzunluqlu şüaların təsiri ilə fotoeffekt hadisəsi baş verir? (Çəki: 1)

$$\lambda = 546 \text{ nm}$$

- 540nm
  - 600nm
  - 576nm
  - 550nm
  - 650 nm
- 

Sual: Fotoeffekt zamanı katoddan hansı zərrəcik qopur? (Çəki: 1)

- elektron
  - müsbət yüklü ion
  - mənfi yüklü ion
  - proton
  - pozitron
- 

Sual: Fotonun enerjisi elektronun çıxış işindən kiçik olduqda aşağıdakı fikirlərdən hansı doğrudur? (Çəki: 1)

- Fotoeffekt hadisəsi baş vermir.
  - Fotoeffekt hadisəsi baş verir və elektron metaldan uzaqlaşır.
  - Fotonun enerjisi çıkış işinə bərabər ola bilməz
  - Fotoeffekt hadisəsi baş verir, lakin metalin səthini tərk etmir.
  - Çıxış işi həmişə fotonun enerjisindən böyük olmalıdır.
- 

Sual: Fotonun enerjisi elektronun çıkış işindən böyük olduqda aşağıdakı fikirlərdən hansı doğrudur? (Çəki: 1)

- Fotoeffekt hadisəsi baş verir və elektron metalin səthindən uzaqlaşır
  - Fotoeffekt hadisəsi baş vermir.
  - Fotonun enerjisi çıkış işinə bərabər ola bilməz
  - Fotoeffekt hadisəsi baş verir, lakin elektron metalin səthini tərk etmir.
  - Çıxış işi həmişə fotonun enerjisindən böyük olmalıdır.
- 

Sual: Sərbəst elektronlardan rentgen şüalarının Kompton səpilməsi zamanı düşən ilkin şuanın tezliyini iki dəfə artırıqda aşağıdakı bucaq altında səp olar? (Çəki: 1)

$$\vartheta = 90^\circ$$

- dəyişməz
  - İki dəfə azalar
  - dörd dəfə azalar
  - dörd dəfə artar
  - İki dəfə artar
- 

Sual: Fotoeffekt üçün Eynsteyn düsturu hansı fundamental qanunun ifadəsidir? (Çəki: 1)

- impuls saxlanması
  - impuls momentinin saxlanması
  - enerjinin saxlanması
  - elektrik yükünün saxlanması
  - kütlənin saxlanması.
- 

Sual: Xarici fotoeffekt üçün Eynsteyn düsturu hansıdır? (Çəki: 1)

$$E = h\nu$$

$$E = \frac{mv^2}{2}$$

$$h\nu = A$$

$$E = mc^2$$

$$h\nu = A + \frac{mv^2}{2}$$

Sual: Dalğa uzunluğu 5 pm olan foton başlanğıcda sükunətdəki sərbəst elektrondan 90 dərəcelik bucaq altında səpilir. Səpilən fotonun dalğa uzunluğu

$$\lambda_c = 2.4 \text{ pm}$$

- 5 pm
  - 7,4 pm
  - 29 pm
  - 3,6 pm
  - 2,4 pm
- 

Sual: Xarici fotoeffekt zamanı metaldan qopan fotoelektronların maksimal kinetik enerjisi nədən asılıdır? (Çəki: 1)

- yalnız ışığın tezliyindən;
- yalnız ışığın intensivliyindən;
- ışığın tezliyindən və çıxış işindən;
- ışığın tezliyindən və intensivliyindən;
- ışığın intensivliyindən və çıxış işindən asılıdır.

Sual: Fotoeffekt zamanı hansı halda fotoelektronların maksimal kinetik enerjisi daha böyük olar? (Çəki: 1)

- yalnız çıkış işi böyük olduqda;
- yalnız çıkış işi kiçik olduqda;
- yalnız fotonun enerjisi böyük olduqda;
- fotonun enerjisi böyük, çıkış işi kiçik olduqda
- fotonun enerjisi kiçik, çıkış işi böyük olduqda

Sual: Metalin üzərində düşən ışığın tezliyi fotoeffektin qırmızı sərhədindən 3 dəfə çoxdur. ışığın tezliyini 2 dəfə artırısaq, fotoeffektin maksimum kinetik

- 2 dəfə artar
- 3 dəfə artar
- 2,5 dəfə artar
- 4 dəfə artar
- dəyişməz

Sual: Fotoelektronların maksimal kinetik enerjisi asılıdır.... (Çəki: 1)

- katod və anod arasındaki gərginlikdən
- düşən şüalanmanın intensivliyindən
- düşən ışığın tezliyindən
- doyma fotocərəyanından
- katodun energetik işiqlandırılmasından


#### **BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	16
Maksimal faiz	16
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakı hadisələrdən hansı ışığın həm dalğa, həm kvant nəzəriyyəsi ilə izah edilir? (Çəki: 1)

- ışığın təzyiqi
- fotoeffekt
- Kompton effekti
- rentgen şüalanması
- məcburi şüalanma

Sual: Görünən işıq oblastı üçün şəkildə enerjinin dalğa uzunluğundan asılılıq qrafiki verilmişdir. Hansı nöqtə qırmızı işığa uyğundur? (Çəki: 1)



- 5
- 2
- 1
- 4
- 3

Sual: Metaldan elektronların çıkış işi  $A=2\text{eV}$ -dur. Hansı dalğa uzunluqlu şüaların təsiri ilə fotoeffekt hadisəsi baş verməz? (Çəki: 1)

( $\hbar = 6,6 \cdot 10^{-34} \text{ J}\cdot\text{s}$ ,  $c = 3 \cdot 10^8 \text{ m/s}$ ).

- 650nm
- 500nm
- 400nm
- 300nm
- 350nm

Sual: Fotoeffekt hadisəsi hansı fiziki hadisələr arasında əlaqə yaradır? (Çəki: 1)

- Elektrik və maqnit
- Elektrik və nüvə prosesləri
- Maqnit və optik
- Fotoeffekt heç bir hadisə arasında əlaqə yaratmır.

◎ Elektrik və optik

---

Sual: Işığın kvant xassəsini təsdiq edən hadisələr hansılardır? (Çəki: 1)

- fotoeffekt, difraksiya, interferensiya
  - fotoeffekt, rentgen şüalanması, Kompton effekti,
  - rentgen şüalanması, Kompton effekti, polyarlaşma
  - işığın təzyiqi, polyarlaşma, Kompton effekti
  - difraksiya, interferensiya, polyarlaşma
- 

Sual: Fotonun m kütləli zərrəcikdən Kompton səpilməsi zamanı onun dalğa uzunluğunun dəyişməsi hansı düsturla təyin olunur? ( $h$  - Plank sabiti,  $c$ -iş

$$\Delta\lambda = \frac{h}{mc} (1 - \cos \theta)$$
$$\Delta\lambda = \frac{2h}{mc} \cos \theta$$
$$\Delta\lambda = \frac{h}{mc} \sin \theta$$
$$\Delta\lambda = \frac{mc}{2h} (1 - \cos \theta)$$
$$\Delta\lambda = \frac{2h}{mc} \cos^2 \frac{\theta}{2}$$

---

Sual: Vakuum fotoelementi hansı hadisə əsasında işləyir? (Çəki: 1)

- Daxili fotoeffekt hadisəsi
  - Fotokimyevi reaksiya
  - Fotoluminessensiya hadisəsi
  - Xarici fotoeffekt hadisəsi
  - Ventil fotoeffekti hadisəsi
- 

Sual: Işığın həm dalğa, həm də korpuskulyar təbiəti ilə izah olunan hansı hadisəni göstərə bilərsiniz? (Çəki: 1)

- Interferensiya
  - Fotoeffekt
  - Dispersiya
  - Işığın təzyiqi
  - Kompton effekti
- 

Sual: Hər hansı mühitdə qırmızı işığın sürəti bənövşəyi işığın sürətindən neçə faiz çoxdur? (Çəki: 1)

( $\lambda_1 = 700\text{nm}, n = 1,6$ ); ( $\lambda_2 = 350\text{nm}, n = 2$ )

- 25%
  - 60%
  - 40%
  - 50%
  - 5%
- 

Sual: Xarici fotoeffekt nəyə deyilir? (Çəki: 1)

- Işığın təsiri ilə qazların ionlaşmasına;
  - Işığın təsiri ilə maddənin keçiriciliyinin dəyişməsinə;
  - Işığın təsiri ilə maddədən elektronların kənara çıxmamasına;
  - Işığın təsiri ilə yarımkəcirici metal, yaxud iki yarımkəcirici kontaktında e.h.q.-nın yaranmasına;
  - Işığın təsiri ilə fotolövhənin qaralmasına.
- 

Sual: Fotoeffektin qırmızı sərhədi 500 nm olan metalin üzərinə 300 nm dalğa uzunluqlu şüalanma düşür. Fotoelektronların maksimal kinetik enerjisini (Çəki: 1)

- 3/5
  - 1/5
  - 2/5
  - 4/5
  - 1
- 

Sual: Rentgen borusunda gərginlik 40kV-dur. Tormozlanma rentgen şüasının minimum dalğa uzunluğunu tapmalı. (Çəki: 1)

( $h = 6,4 \cdot 10^{-34} \text{ C} \cdot \text{s} \cdot \text{m}$ ,  $C = 3 \cdot 10^8 \text{ m/san}$ ,  $e = 1,6 \cdot 10^{-19} \text{ KJ}$ )

- 20 pm
  - 30 pm
  - 10 pm
  - 40 pm
  - 15 pm
- 

Sual: Fotoeffekt yaranması üçün aşağıdakı ifadələrdən tezliyin qiyməti hansıdır? (Çəki: 1)

$$h\nu \leq A$$

$$\nu < \nu_{\min}$$

$$\nu \geq \nu_{\min}$$

$$h\nu = A + \frac{mv^2}{2}$$

$$\nu_{\min} = \frac{A}{h}$$

Sual: Fotoeffekt üçün Eynşteyn düsturu hansı fundamental qanunun ifadəsidir? (Çəki: 1)

- kütənin saxlanması
- impuls momentinin saxlanması
- impulsun saxlanması
- elektrik yükünün saxlanması
- enerjinin saxlanması

Sual: Bağlayıcı potensialın qiyməti nədən asılıdır? (Çəki: 1)

- Düşən işığın intensivliyindən
- Doyma cərəyanının qiymətindən
- Düşən işığın tezliyindən
- Katodun materialından
- Fotoelektronların sayından

Sual: İşığın kvant xassəsini təsdiq edən hadisələrdən hansında maddə ilə fotonun qarşılıqlı təsiri zamanı foton məhv olmur? (Çəki: 1)

- Fotoeffekt
- Rentgen şüalanması
- Kompton effekti
- Elektron –pozitron cütünün yaranması
- Bütün hallarda

#### BÖLME: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tomson modelinə görə atomu təşkil edən mənfi və müsbət yüksələr necə paylanmışdır? (Çəki: 1)

- Müsbət yüksələr kürənin mərkəzində, mənfi yüksələr isə onun ətrafında
- Mənfi yüksələr kürənin mərkəzində, müsbət yüksələr isə onun ətrafında
- Hər iki yüksək kürənin mərkəzində çox kiçik həcm oblastında
- Atomun bütün müsbət yüksələri kürənin daxilində bərabər sıxlıqla paylanır, elektronlar isə tarazlıq vəziyyətləri ətrafında rəqsli hərəkət edirlər
- Atomun müsbət yüksələri rombun mərkəzində (diaqonalların kəsişdiyi yerdə), mənfi yüksələri isə rombun təpə nöqtələrinə paylanır.

Sual: Uduulan fotonun dalğa uzunluğu hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

- $(E_n - E_k) / h$ ;
- $(E_n - E_k) / c$ ;
- $hc / (E_n - E_k)$
- $h / (E_n - E_k)$
- $c / (E_n - E_k)$

Sual: Şüalanma zamanı atomun enerjisi necə dəyişir? (Çəki: 1)

- Artır;
- Azalır;
- Dəyişir;
- Sıfır bərabər olur;
- Əvvəlcə azalır, sonra artır

Sual: Bor nəzəriyyəsi hansı atomun quruluşunu izah edir? (Çəki: 1)

- He
- H
- Li
- B
- Be

Sual: Bor postulatları aşağıdakılardan hansılara uyğundur? I. Atom sistemi müəyyən  $E_1, E_2, \dots$ , En enerji ilə təyin olunan xüsusi stasionar hallarda mütləq qiymətcə nüvənin yükünə bərabərdir; III. Atom bir stasionar haldan digərinə enerji udmaqla və ya şüalandırmaqla k

- I, II

- II, III
- I, III;
- III, IV
- I, IV

Sual: Atomun Rezerford modelinə aşağıdakılardan hansılar uyğundur? I. Atom sistemi müəyyən E<sub>1</sub>, E<sub>2</sub>..., En enerji ilə təyin olunan xüsusi stasiona Atom müsbət yüksək nüvədən və onun ətrafında fırlanan mənfi elektronlardan ibarətdir; III. Atom bir stasionar haldan digərinə enerji udmaqla və ya şüə elektrik yükü mütləq qiymətcə nüvənin yüküne bərabərdir. (Çəki: 1)

- I, II
- II, IV
- III, IV
- I, IV
- I, III

Sual: Atomun Bor nəzəriyyəsinin əsas ideyalarının müstəqil təsdiqinə aşağıdakı təcrübələrdən hansı aiddir? I. Devisson – Cermer təcrübəsi; II. Frank Laue təcrübəsi; V. Frenel təcrübəsi (Çəki: 1)

- V
- II
- III
- IV
- I

Sual: Hansı növ spektr qaz halında atomar şəklində olan maddələr üçün xarakterikdir? I. Xətti spektrlər II. Kəsilməz spektrlər III. Zolaqlı spektrlər (Çəki: 1)

- I
- II
- III
- I, II
- II, III

Sual: Hidrogen atomunun spektrləri üçün ümumiyyətli Balmer düsturu hansı ifadə ilə verilir? (Çəki: 1)

$$\tilde{\nu} = \left( \frac{1}{m^2} - \frac{1}{n^2} \right) \quad (m = 1, 2, \dots; n = m+1, m+2, \dots); \quad \text{①}$$

$$\tilde{\nu} = R \left( \frac{1}{m^2} - \frac{1}{n^2} \right) \quad (m = 1, 2, \dots; n = m+1, m+2, \dots); \quad \text{②}$$

$$\tilde{\nu} = R \left( \frac{1}{2^2} - \frac{1}{n^2} \right) \quad (n = 3, 4, \dots \infty); \quad \text{③}$$

$$\tilde{\nu} = Z^2 R \left( \frac{1}{m^2} - \frac{1}{n^2} \right) \quad (m = 1, 2, \dots; n = m+1, m+2, \dots); \quad \text{④}$$

$$\tilde{\nu} = R \left( \frac{1}{m^2} + \frac{1}{n^2} \right) \quad (m = n+1, n+2, \dots; n = 1, 2, \dots) \quad \text{⑤}$$

Sual: Atomda elektronlar hansı orbitlər boyunca hərəkət edə bilər? (Çəki: 1)

- İstənilən orbit boyunca;
- Yalnız elliptik orbitlər boyunca;
- Yalnız dairəvi orbitlər boyunca;
- Hərəkət miqdarının kvantlanmış qiymətlərinə uyğun orbitlər boyunca
- Nüvəyə yaxın orbitlər boyunca;

#### BÖLME: 1002

Ad	1002
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Frank-Hers təcrübəsi vasitəsilə nə təsdiq olunur? (Çəki: 1)

- Atomların kəsilməz spektrə malik olması;
- Elektronların atomlar tərəfindən buraxılması;
- Metallarda sərbəst elektronların olması;
- Atomda elektron orbitlərinin elliptik olması;
- Atomların enerjisini diskret olması

Sual: Elektron hidrogen atomunda dördüncü stasionar haldadır. Atom müxtəlif dalğa uzunluqlu neçə kvant şüalandırı bilər? (Çəki: 1)

- 3
- 4
- 5

- 6  
 2
- 

Sual: Hidrogen atomunda hansı keçid infraqırmızı şüalanmaya uyğundur? (Çəki: 1)

- $E_4 \rightarrow E_3;$    
  $E_5 \rightarrow E_2$    
  $E_6 \rightarrow E_2$    
  $E_6 \rightarrow E_1$    
  $E_3 \rightarrow E_2;$
- 

Sual: Fotonun enerjisi hansı ifadə ilə təyin olunur? (Çəki: 1)

- $h\lambda;$    
  $\lambda hc$    
  $hc/c;$    
  $hc/\lambda$    
  $hc$
- 

Sual: Rezərford təcrübələrindən nə müəyyən edilmişdir? (Çəki: 1)

- $\alpha$  - zərrəciyin surəti;   
 atom nüvəsinin ölçüsü;   
 elektronun kütlesi;   
 nüvənin kütlesi;   
 pozitronun kütlesi
- 

Sual: Atom ikinci stasionar haldan birinci stasionar hala keçidkə enerjisi necə dəyişər? (Çəki: 1)

- 2 dəfə azalar   
 2 dəfə artar   
 dəyişməz   
 4 dəfə azalar   
 4 dəfə artar
- 

Sual: Atomun Tomson modelinə aşağıdakılardan hansılar uyğundur? I – Atom müsbət yüklü nüvədən və onun ətrafında fırlanan mənfi elektronlardan mütləq qiymətcə nüvənin yükünə bərabərdir; III – Atom müsbət yüklü maddədən və onun daxilində «üzən» elektronlardan ibarətdir; IV – Atom diamet (Çəki: 1)

- I, II   
 II, III   
 III, IV   
 I, IV   
 II, IV
- 

Sual: Hidrogen atomu enerjisi – 13.6 eV olan əsas haldadır. Bu atom enerjisi 10.2 eV olan foton udursa, onun son halindəki enerjisi nə qədər olar? (Çəki: 1)

- 23,8 eV   
 – 3,4 eV   
 23,8 eV   
 3,4 eV   
 – 11,9 eV
- 

Sual: Üçüncü enerji səviyyəsində olan hidrogen atomu ən çoxu neçə müxtəlif enerjili foton buraxa bilər? (Çəki: 1)

- 2   
 4   
 5   
 3   
 6
- 

Sual: Aşağıdakı enerji keçidlərindən hansında hidrogen atomunun şüalandığı fotonun tezliyi ən böyükdür? (Çəki: 1)

I.  $E_3 \rightarrow E_2$       II.  $E_4 \rightarrow E_2$       III.  $E_5 \rightarrow E_2$       IV.  $E_6 \rightarrow E_2$

- I   
 II   
 III   
 IV   
 Bütün keçidlərdə tezlik eynidir
- 

Sual: Spektrin görünən oblastında hidrogen atomunun ən qısa dalğalı spektral xəttinin dalğa uzunluğunu hesablayın. (Çəki: 1)

- 365 mm   
 122 mm   
 740 mm   
 656 mm

0,02 sm

Sual: Spektrin görünən oblastında hidrogen atomunun ən uzun dalğalı spektral xəttinin dalğa uzunluğunu hesablayın. (Çəki: 1)

- 365 mm
- 656 mm
- 122 mm
- 0,02 mm
- 980 mm

Sual: Birinci Bor elektron orbitinin radiusu 5,3 nm olarsa, üçüncü orbitin radiusunu hesablayın. (Çəki: 1)

- 10,6 nm
- 21,2 nm
- 15,9 nm
- 47,7 nm
- 42,4 nm

Sual: Hidrogen atomunun ionlaşma potensialını hesablayın. (Çəki: 1)

- 10,2 eV
- 12,1 eV
- 13,6 eV
- 17,4 eV
- 5,3eV

Sual: Aşağıdakılardan hansılar spektral cihazlar hesab olunur? 1. Kütlə spektroqrafi 2. Spektroskop 3. Spektrograf 4. İnterferometr (Çəki: 1)

- 1,3
- 2,3
- 3,4
- 2,3,4
- 1,2,3

Sual: Bor nəzəriyyəsində atomun enerjisini təyin edən tam ədəd necə adlanır? (Çəki: 1)

- orbital kvant ədədi;
- maqnit kvant ədədi;
- spin kvant ədədi;
- Baş kvant ədədi;
- Plank sabiti

### **BÖLME: 1103**

Ad	1103
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dalğa funksiyasının modulunun kvadratı nəyi təyin edir. (Çəki: 1)

- Zərrəciyin vahid həcmədə olma ehtimalını;
- Zərrəciyin bütün həcmədə olma ehtimalını;
- Zərrəciyin fəzanın ixtiyarı nöqtəsində olma ehtimalını;
- Verilmiş zaman anında zərrəciyin koordinatlarını;
- Zərrəciyin hərəkət trayektoriyasını

Sual: Dalğa funksiyası hansı fiziki məna daşıyır? (Çəki: 1)

- Dalğa funksiyanın özünün fiziki mənəsi yoxdur, lakin onun modulunun kvadratı zərrəciyin vahid həcmədə olma ehtimalını göstərir.
- Dalğa funksiyası zərrəciyin impulsunu təyin edir.
- Dalğa funksiyası zərrəciyin koordinatını təyin edir.
- Dalğa funksiyası zərrəciyin hərəkət trayektoriyasını təyin edir.
- Dalğa funksiyası zərrəciyin potensial enerjisini təyin edir.

Sual: Elektronun spin momenti nəyə bərabərdir? (Çəki: 1)

- $\frac{1}{2}$
- $\pm\frac{1}{2}$
- $\eta\sqrt{3}/2$
- $\pm\eta\sqrt{3}/2$
- $2\eta/\sqrt{3}$

Sual: Z=19 (Kalium) atomunun elektron quruluşu hansıdır? (Çəki: 1)

-

- $1s^2 2s^2 2p^0 3s^2 3p^0 4s^1$ ,  
  $1s^2 2s^2 2p^0 3s^2 3p^0 3d^1 4s^1$ ,  
  $1s^2 2s^2 2p^0 3s^2 3p^3 3d^2 4s^1$ ,  
  $1s^2 2s^2 2p^0 3s^2 3p^3 3d^1 4s^1$ ,  
  $1s^2 2s^2 2p^0 3s^2 3p^4 3d^2 4s^1$
- 

### BÖLME: 1201

Ad	1201
Suallardan	7
Maksimal faiz	7
Sualları çarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Hansı zərrəciklər Pauli prinsipinə təbe olurlar? (Çəki: 1)

- Kəsirli spine malik olan zərrəciklər  
 Tam spine malik olan zərrəciklər  
 Spini olmayan zərrəciklər  
 Boze-Eynşteyn statistikasına təbe olan zərrəciklər  
 Fermi-Dirak statistikasına təbe olmayan zərrəciklər
- 

Sual: Pauli prinsipindən istifadə edərək atomda baş kvant ədədinin verilmiş n qiyməti ilə təyin olunan hallarda yerləşən elektronların maksimal sayını  $2n^2$

- $2n^2$    
 $2n(n+1)$    
 $n^2+n$    
 $\frac{n(n+1)}{2}$
- 

Sual: K və L elektron təbəqələri, 3S səviyyəsi tam dolu, 3P səviyyəsi isə yarıya qədər dolmuş olan atomda neçə elektron vardır? (Çəki: 1)

- 16  
 18  
 17  
 12  
 15
- 

Sual: Yalnız n baş kvant ədədi ilə təyin olunan elektronların maksimal sayı  $Z(n)$  necə yazılır? (Çəki: 1)

- $Z(n) = n^2$    
 $Z(n) = (n - 1)^2$    
 $Z(n) = 2n^2$    
 $Z(n) = (2n - 1)^2$    
 $Z(n) = (2n + 1)^2$
- 

Sual: Orbital kvant ədədi  $\ell$ -in verilmiş qiymətində maqnit kvant ədədi hansı qiymətləri alır? (Çəki: 1)

- $m = 1, 2, 3, \dots, \ell$    
 $m = 0, \pm 1, \pm 2, \dots, \pm \ell$    
 $m = 0, 1, 2, 3, \dots, n$    
 $m = 1, 2, 3, \dots, \pm \ell$    
 $m = 0, 1, 2, 3, \dots, \pm n$
- 

Sual: Kvant mexanikasında impuls momentinin ifadəsi hansıdır? (Çəki: 1)

- $L = \sqrt{\ell(\ell + 1)}$

$$L = \hbar\sqrt{(\ell+1)}$$

$$L = \hbar\ell^2$$

$$L = \hbar\sqrt{\ell(\ell-1)}$$

$$L = \hbar\sqrt{\ell(\ell+1)}$$

Sual:  $n=5$  olarsa, kvant halında elektronların maksimal sayı neçə olar? (Çəki: 1)

- 10
- 20
- 30
- 40
- 50

#### BÖLMƏ: 1202

Ad 1202

Suallardan 14

Maksimal faiz 14

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

Sual: Aşağıdakı ifadələrdən  $n$  baş kvant ədədi üçün doğru olanı hansılardır? I.  $n$  baş kvant ədədi atomda elektronun enerjisini müəyyən edir; II.  $n$  baş ölçüsünü müəyyən edir. III.  $n$  baş kvant ədədi atomda elektronun hərəkət miqdarı momentini təyin edir. (Çəki: 1)

- I və II;
- yalnız III;
- yalnız II;
- II və III;
- I və III

Sual: Elektronun məxsusi mexaniki momentə - spinə malik olması hansı təcrübə vasitəsilə müəyyənləşdiriləmişdir? (Çəki: 1)

- Stern-Herlax
- Milliken;
- Rezerford;
- Devisson –Cermer;
- Bote

Sual: Atomda  $n$ -i və  $l$ -i eyni,  $m$  və  $l$  fərqli olan neçə elektron ola bilər? ( $l$  - orbital kvant ədədidir). (Çəki: 1)

- $2(2l+1)$ ;
- $2l+1$ ;
- $2(2l-1)$ ;

$$\frac{2l-1}{2}$$

Sual: Hidrogen atomunda elektronun orbital impuls momenti aşağıdakı kimidirdir. Onun orbital məqnit momentini tapın. (Çəki: 1)

( $1,8 \cdot 10^{-32} \text{C} \cdot \text{san}$ ): ( $m_e = 9 \cdot 10^{-31} \text{kg}$ ,  $e = 1,6 \cdot 10^{-19} \text{Kl}$ )

- $1,6 \cdot 10^{-19} \text{A} \cdot \text{m}^2$ ;
- $1,2 \cdot 10^{-19} \text{A} \cdot \text{m}^2$ ;
- $1,6 \cdot 10^{-21} \text{A} \cdot \text{m}^2$
- $1,2 \cdot 10^{-20} \text{A} \cdot \text{m}^2$ ;
- $0,8 \cdot 10^{-20} \text{A} \cdot \text{m}^2$

Sual: Elektronun spin impuls momenti nəyə bərabərdir? (Çəki: 1)

- $\frac{\hbar}{2}$
- $\hbar$
- $\pm \hbar$
- $\pm \hbar/4$
- $\pm \hbar^3/5$

Sual: H atomunun n=2 səviyyəsindəki elektronu ionlaşdırmaq üçün neçə eV enerji lazımdır? ( $E_0=13,6$  eV). (Çəki: 1)

- 3,4 eV;
  - 2,5 eV;
  - 1,9 eV
  - 1,2 eV;
  - 6 eV
- 

Sual: Pauli prinsipinə görə atomda spinləri ilə fərqlənən maksimum neçə elektron ola bilər? (Çəki: 1)

- 3
  - 1
  - 4
  - 2
  - 5
- 

Sual: Atomların sıfırıncı rəqslerinin enerjisi hansı düsturla ifadə olunub? (Çəki: 1)

- $E_0 = \frac{\hbar\omega}{2}$
  - $E_0 = \hbar\omega(n+2)$
  - $E_0 = \hbar\omega(n-1)$
  - $E_0 = \hbar\omega(n+1)$
  - $E_0 = \hbar\omega(n + \frac{1}{2})$
- 

Sual:  $l=1$ ;  $n=2$  olarsa, alt təbəqədə elektronların maksimal sayı neçə olar? (Çəki: 1)

- 2
  - 6
  - 8
  - 10
  - 18
- 

Sual:  $l=2$ ;  $n=3$  olarsa, alt təbəqədə elektronların maksimal sayı neçə olar? (Çəki: 1)

- 2
  - 6
  - 8
  - 10
  - 18
- 

Sual:  $l=0$ ;  $n=1$  olarsa, alt təbəqədə elektronların maksimal sayı neçə olar? (Çəki: 1)

- 2
  - 4
  - 6
  - 8
  - 10
- 

Sual: Pauli prinsipinə görə atomda spin və məqnit kvant ədədlərinə görə fərqlənən maksimum neçə elektron ola bilər? (Çəki: 1)

- $2\ell+1$
  - $2(2\ell+1)$
  - $2\ell$
  - $3(\ell+1)$
  - $2(2\ell-1)$
- 

Sual: Atom nüvəsinin tam yükü 2,4 -dir. Atomun sıra nömrəsini təyin edin. (Çəki: 1)

- 24
  - 12
  - 18
  - 15
  - 10
- 

Sual:  $l=3$ ;  $n=4$  olarsa, alt təbəqədə elektronların maksimal sayı neçə olar? (Çəki: 1)

- 2
  - 6
  - 8
  - 10
  - 32
- 

**BÖLME: 1203**

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: 1. Aşağıdakı ifadələrdən hansıları orbital kvant ədədi üçün doğrudur? 1 - Atomda elektronun enerjisini müəyyən edir; 2 - Atomda elektronun hər bir orbital buludunun simmetriyasını müəyyən edir. (Çəki: 1)

- 2 və 3;
- yalnız 1;
- 1, 2 və 3;
- 1 və 2;
- 1 və 3

Sual: Nüvənin proton və neytronlarından ibarət olması hipotezini aşağıda göstərilən alımlardan hansıları irəli sürmüslər? 1-Bekkerel; 2-Küri; 3-Rezerv

- 4 və 5;
- 1 və 2;
- 1 və 3;
- 2 və 3
- 1 və 4

Sual: Maqnit kvant ədədinin ən böyük qiyməti  $m=4$  - dür.  $n$  və  $l$ -i tapın. (Çəki: 1)

- $n=3, l=2$ ;
- $n=4, l=4$ ;
- $n=5, l=4$
- $n=4, l=3$ ;
- $n=3, l=5$

Sual: Əsas haldəki hidrogen atomu, enerjisi  $E=10.2$  eV olan foton udur və həyəcanlanmış P halına keçir. Elektronun orbital impuls momentinin dəyiş

- $(\sqrt{3}-1)\hbar$
- $(\sqrt{5}-\sqrt{2})\hbar$
- $(\sqrt{2}-1)\hbar$
- $(\sqrt{3}-\sqrt{2})\hbar$
- $\sqrt{2}\hbar$

Sual: Baş kvant ədədi  $n$ -in verilmiş qiymətində orbital kvant ədədi hansı qiymətləri alır? (Çəki: 1)

- $\lambda = 1, 2, 3, \dots, \infty$ ;
- $\lambda = 0, 1, 2, 3, \dots, (n-1)$ ;
- $\lambda = 1, 2, 3, \dots, (n-1)$
- $\lambda = 0, 1, 2, \dots, (n+1)$
- $\lambda = 0, 1, 2, \dots, n$

Sual:  $n=4$  olduqda  $l, m$  kvant ədədləri hansı qiymətləri ala bilər? (Çəki: 1)

- $l = 0, 1, 2, 3 \quad m = 0, \pm 1, \pm 2, \pm 3$ ;
- $l = 0, 1, 2, 3, 4 \quad m = 0, \pm 1, \pm 2, \pm 3, \pm 4$ ;
- $l = 1, 2, 3, 4 \quad m = \pm 1, \pm 2, \pm 3, \pm 4$ ;
- $l = 1, 2, 3, 4, 5 \quad m = \pm 1, \pm 2, \pm 3$ ;
- $l = 1, 2, 3, 4 \quad m = 0, \pm 1, \pm 2, \pm 3, \pm 4$

Sual:  $n=3$  olan əsas kvant halında cırlaşmaların sayı neçədir? (Çəki: 1)

- 2
- 4
- 9
- 20
- 16

### BÖLME: 1301

Ad 1301

Suallardan 3

Maksimal faiz 3

Sualları qarışdırmaq 

Suallar təqdim etmək 1 %

Sual: Molekulyar spektrler necə adlanır? (Çəki: 1)

- xətti spektr
  - zolaqlı spektr
  - kəsilməz spektr
  - xarakteristik spektr
  - emissiya spektri
- 

Sual: Otaq temperaturunda hansı spektr həyecanlandırıla bilər? (Çəki: 1)

- elektron
  - rəqs
  - fırlanması
  - absorbasiya
  - emissiya
- 

Sual: Fırlanması spektri maddənin hansı hali ilə bağlıdır? (Çəki: 1)

- qaz
  - bərk
  - maye
  - amorf
  - kristal
- 

**BÖLƏM: 1302**

Ad	1302
----	------

Suallardan	5
------------	---

Maksimal faiz	5
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Rəqs spektrinə uyğun zolaqlar elektromaqnit şkalanın hansı oblastında yerləşir? (Çəki: 1)

- görünən
  - mikrodalğa
  - ultrabənövşəyi
  - infraqırmızı
  - rentgen
- 

Sual: Elektron spektrinə uyğun zolaqlar elektromaqnit şkalanın hansı oblastında yerləşir? (Çəki: 1)

- görünən
  - ultrabənövşəyi
  - infraqırmızı
  - rentgen
  - mikrodalğa
- 

Sual: Fırlanması spektrinə uyğun zolaqlar elektromaqnit şkalanın hansı oblastında yerləşir? (Çəki: 1)

- görünən
  - ultrabənövşəyi
  - mikrodalğa
  - infraqırmızı
  - rentgen
- 

Sual: Molekulda rabiənin dəyişməsi, atom yaxud atom qrupunun əvəzlənməsi özünü hansı spektrdə daha çox bürüzə verər? (Çəki: 1)

- elektron spektrində
  - rəqs spektrində
  - fırlanması spektrində
  - emissiyada
  - absorbisiyada
- 

Sual: Davametmə müddətinə görə lüminessensiya şərti olaraq aşağıdakılardan hansılara bölünür? 1. Elektrolüminessensiya 2. flüoresensiya 3. fosf hemilüminessensiya (Çəki: 1)

- 1,2
  - 2,3
  - 3,4
  - 4,5
  - 2,5
- 

**BÖLƏM: 1303**

Ad	1303
----	------

Suallardan	2
------------	---

Maksimal faiz	2
---------------	---

Sualları karşıdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Aşağıdakı təkliflərdən neçəsi doğrudur? Molekulun enerji halları 1) onun fırlanması 2) onu təşkil edən atomların rəqsleri 3) atomların elektron kəqeyri-xarakteristik rəqsler 5) onun digər molekullarla qarşılıqlı təsiri ilə şərtlənmişdir (Çəki: 1)

- 3
- 2
- 1
- 4
- 5

Sual: Aşağıdakı mülahizelərdən neçəsi doğrudur? 1. «Təmiz» halda yalnız fırınma spektri alına bilər 2. Rəqs spektrleri fırınma spektrleri ilə müshayiət olunur 4. Elektron spektrleri həm rəqs, həm də fırınma spektrleri ilə müshayiət olunur 5. Elektron spektrleri yalnız rəqs spektrleri ilə müshayiət olunur (Çəki: 1)

- 1
- 2
- 3
- 4
- 5

#### BÖLƏM: 1401

Ad	1401
Suallardan	8
Maksimal faiz	8
Sualları karşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bu izotopların hansı əlamətləri fərqlidir? (Çəki: 1)

$^{16}\text{O}$  ;  $^{17}\text{O}$

- Neytronların sayı
- Protonların sayı
- Atom sıra nömrəsi
- Elektronların sayı
- Nüvələrin yükü

Sual: Radioaktiv parçalanma sabitini  $\lambda$  yarımparçalanma periodu T ilə ifadə edin. (Çəki: 1)

$$\lambda = \frac{\ln 2}{T}$$

$$\lambda = \frac{2}{T}$$



$$\lambda = \frac{1}{T}$$

$$\lambda = e^{-\frac{1}{T}}$$

$$\lambda = \frac{T}{\ln 2}$$

Sual: Radioaktiv parçalanma qanunu hansı düsturla ifadə olunur? (No- başlanğıc andakı nüvələrin sayı,  $\lambda$  - radioaktiv parçalanma sabitidir). (Çəki: 1)

$$N = N_0 e^{-\lambda t}$$

$$N = N_0 e^{-\frac{\lambda}{T} t}$$

$$N = N_0 e^{-\frac{t}{\lambda}}$$

$$N = N_0 e^{\frac{2t}{\lambda}}$$

$$N = N_0 e^{-\frac{2\lambda}{T} t}$$

Sual: Atomun nüvə modeli hansı təcrübə əsasında yaranmışdır ? (Çəki: 1)

- Rezerford təcrübəsi
- Frank-Hers təcrübəsi
- Milliken təcrübəsi
- Stern-Gerlax təcrübəsi
- Bote təcrübəsi


Sual: Atomun nüvə modeli kim tərəfindən verilmişdir? (Çəki: 1)

- Rezerford
- Bekkerel
- Küri
- İvanenko
- Heyzenberq

Sual: Nüvənin radiusunun onun kütlə ədədindən  $R=RoA^{1/3}$  asılılığından hansı nəticə alınır? (Çəki: 1)

- Nüvə maddəsinin sıxlığı onun nuklonlarının sayından asılı deyil
- Nüvə nuklonlarının sayı artıraqca nüvə maddəsinin sıxlığı artır
- Nüvədə nuklonlar arasındaki qarşılıqlı təsir yüksəkən asılı deyildir
- Nüvə qüvvələri yaxına təsir qüvvələridir
- Radiusu böyük olan nüvələr radioaktiv nüvələrdür






Sual: Bu nüvələrin sıxlıqlarını müqayisə edin? (Çəki: 1)



$\rho_1 = \rho_2$

- $\rho_1 = 8\rho_2$
  - $\rho_1 = 12\rho_2$
  - $\rho_1 = 10\rho_2$
  - $\rho_1 = 4\rho_2$
- 

Sual: Nüvənin həcminin kütlə ədədindən asılılıq qrafiki hansıdır? (Çəki: 1)



**BÖLME: 1402**

Ad	1402
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Radioaktif nüvənin orta yaşama müddətini radioaktif parçalanma sabiti ilə itadə edin. (Çəki: 1)

- $\tau = \frac{1}{\lambda}$
- $\tau = \frac{\ln 2}{\lambda}$
- $\tau = \frac{\lambda}{\ln 2}$
- $\tau = e^{-\lambda T}$
- $\tau = \frac{e}{\lambda}$

Sual: Nüvə qüvvələri haqqında deyilən fikirlərin hansı doğrudur? (Çəki: 1)

- Nüvə qüvvələri nuklonlar arasında rabiəni təmin edən, təbiətdə ən güclü qarşılıqlı təsir qüvvələridir;
- Nüvə qüvvələri sonsuz böyük təsir radiusuna malikdirlər;
- Nüvə qüvvələri mərkəzi simmetriyaya malikdirlər;
- Nüvə qüvvələri universal olub, bütün zərrəciklər arasındaki qarşılıqlı təsiri təmin edir;
- Nüvə qüvvələri nuklonların yükündən asılı olaraq p-p; p-n; n-n aralarında qarşılıqlı təsirlərdən fərqlənir.

Sual: Bu nüvənin radiusunu hesablayın ( $R_0=1,2$  fermi götürmeli). (Çəki: 1)

$^{64}_{29}\text{Cu}$

- 4,8 fermi;
- 5,2 fermi;
- 3,8 fermi;
- 5,4 fermi;
- 2,7 fermi;

Sual: Izobarlar izotoplardan ne ilə fərqlənir? (Çəki: 1)

- Izotoplarda protonların sayı, izobarlarda isə neytronların sayı eyni olur;
- Izotoplarda neytronların sayı, izobarlarda isə protonların sayı eyni olur;
- Atom sira nömrəsi ilə;
- Yük və kütə ədədləri eyni, yarımparçalanma periodları fərqli olur;
- Izobarlarda elektronlarının sayı neytronların sayına bərabər, izotoplarda fərqli olur

Sual: (Çəki: 1)

$^{64}_{29}\text{Cu}$  nüvəsinin radiusu  $^{16}_8\text{O}$  nüvəsinin radiusundan ne? dəfə böyükdür?


- $\sqrt{4}$  dəfə;
- 4 dəfə;
- 8 dəfə;
- $\sqrt{2}$  dəfə;
- 2 dəfə




Sual: (Çəki: 1)

Radiusu  $^{27}_{13}\text{Al}$  nüvəsinin radiusundan 1,5 dəfə kiçik olan nüvənin kütli? dədimi tapın.

- 8
- 14
- 6
- 4
- 3

Sual: Nüvənin sıxlığının kütle ədədindən asılılıq qrafiki hansıdır? (Çəki: 1)





Sual: Nüvenin kütləsi hansı cihazla ölçülür? (Çəki: 1)

- Kütlə spektroqrafi
- Fotoelement;
- Analitik tərəzi;
- Heyger saygacı;
- Piknometr

Sual: Nüvenin rabiə enerjisi nəyə deyilir? (Çəki: 1)

- Nüvəni ayrı-ayrı nuklonlara ayırmak üçün lazım olan enerjiyə;
- Bir nuklonla düşən enerjiyə;
- Nüvenin kinetik və potensial enerjilərinin cəminə;
- Nüvələri birləşdirmək üçün lazım olan enerjiyə;
- Nüvəni iki qəlpəyə ayırmak üçün lazım olan enerjiyə

Sual: Atomun kütləsinin onun nüvensinin kütləsinə olan nisbəti təqribən nəyə bərabərdir? (Çəki: 1)

- 1
- 100
- 1000
- 1/100
- 1/1000

Sual: Kütlə defekti nədir? (Çəki: 1)

- Nüvəni təşkil edən nuklonların kütlələri cəmi ilə nüvenin kütləsi fərqinə
- Nüvəni təşkil edən protonların kütlələri cəmi ilə nüvenin kütləsi fərqinə
- Nüvəni təşkil edən neytronların kütlələri cəmi ilə nüvenin kütləsi fərqinə
- Nüvəni təşkil edən nuklonların kütlələri cəmi ilə nüvenin kütləsi cəminə
- Nüvəni təşkil edən protonların kütlələri cəmi ilə nüvenin kütləsi cəminə

Sual: Nüvenin M kütləsi ilə onu təşkil edən nuklonların kütlələri cəmi m arasında hansı münasibət doğrudur? (Çəki: 1)

- $M_{\text{nüv}} < m$
- $M_{\text{nüv}} \ll m$
- $M_{\text{nüv}} = m$
- $M_{\text{nüv}} > m$
- $M_{\text{nüv}} >> m$

Sual: Nüvenin rabiə enerjisinin ölçü vahidi hansıdır? (Çəki: 1)

- MeV;
- MeV/san
- MeV/nuklon
- MeV/kg.K
- MeV/mol

Sual: Kütlə defekti hansı düsturla ifadə olunur? (Çəki: 1)

$$\Delta m = Zm_p + Nm_n - M_{\text{nüv}}$$

$$\Delta m = Zm_p + Nm_n - M_{\text{nüv}}$$

$$\Delta m = Zm_p + Am_u - M_{\text{nüv}}$$

$$\Delta m = Zm_p + (N - Z)m_n - M_{nuc}$$

$$\Delta m = (A - Z)m_p + Nm_n - M_{nuc}$$

**BÖLME: 1403**

Ad	1403
Suallardan	6
Maksimal faiz	6
Sualları çarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: (Çəki: 1)

$^{112}_{\text{Zn}}$  Bi nüvəsi hansı parçalanmaya məruz qalmalıdır ki,  $^{111}_{\text{Po}}$  nüvəsinə çevrilisin?

- $\beta^-$  parçalanmasına;
- $\beta^+$  parçalanmasına;
- $\gamma$ -parçalanmaya;
- $\alpha$ -parçalanmaya;
- ardıcıl  $\alpha$  və  $\beta^+$  parçalanmalarına

Sual: Zəncirvari nüvə reaksiyalarının artma sürəti hansı ifadə ilə təyin olunur? (N-neutronların sayı, T -bir nəslin orta yaşama müddəti; k-neutronlarının :

$$\frac{N(k-1)}{T}; \quad \text{$$

$$\frac{(k-1)T}{N}; \quad \text{$$

$$\frac{kN}{T}; \quad \text{$$

$$\frac{T}{N(k-1)}; \quad \text{$$

$$\frac{T}{kN} \quad \text{$$

Sual: Nüvənin radiusunun kütlə ədədindən asılılığı hansı düsturla ifadə olunur? (Çəki: 1)

$$R = R_0 A^{\frac{1}{3}} \quad \text{$$

$$R = R_0 A^{\frac{1}{2}} \quad \text{$$

$$R = R_0 A; \quad \text{$$

$$R = R_0 A^2 \quad \text{$$

$$R = R_0 A^3 \quad \text{$$






Sual: (Çəki: 1)

$^{14}_{\text{S}}$  nüvənin  $^{1}_{\text{H}}$  cm ilə  $^{2}_{\text{He}}$  nüvəsinin  $^{1}_{\text{H}}$  cmindən neçə dəfə böyükdür?

- 8 dəfə;
- 28 dəfə;
- 6 dəfə;
- 4 dəfə;
- 2 dəfə;





Sual: Nüvənin radiusunun kütlə ədədindən asılılıq qrafiki hansıdır? (Çəki: 1)






---

Sual: Nüvənin sıxlığının həcmindən asılılıq qrafiki hansıdır? (Çəki: 1)






---

**BÖLME: 1501**

Ad	1501
----	------

Suallardan	9
------------	---

Maksimal faiz	9
---------------	---

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

---

Sual: Hansı zərrəciklər nuklonlar adlanır? (Çəki: 1)

- Nüvəni təşkil edən proton və neytronlar
  - Atomu təşkil edən proton, neytron və elektronlar
  - Atomlar
  - Molekullar
  - Elektronlar
- 

Sual: Kütə spektroqrafının iş prinsipi nəyə əsaslanmışdır? (Çəki: 1)

- Yüklü zərrəciyiñ maqnit sahəsində meyline
  - Yüklü zərrəciklər arasındaki qarşılıqlı təsirə
  - Maqnit sahəsinin cərəyanlı naqılı təsirinə
  - Elektromaqnit induksiya hadisəsinə
  - Cərəyanların maqnit qarşılıqlı təsirinə
- 

Sual: Nüve: (Çəki: 1)

- Yüksüz sistemdir
  - Müsbət yüksək sistemdir
  - Elektron və protonlardan ibarət sistemdir
  - Elektron və neytronlardan ibarət sistemdir
  - Elektron və neytrinodan ibarət sistemdir
- 

Sual: Nüve hansı zərrəciklərdən ibarətdir? (Çəki: 1)

- Ancaq protonlardan
  - Ancaq neytronlardan
  - Nuklonlardan
  - Proton, neytron və elektronlardan
  - Proton və elektronlardan
- 

Sual: Nüvelərin ölçüləri aşağıdakı tərtibdədir: (Çəki: 1)

- |                      |                                  |
|----------------------|----------------------------------|
| $10^{-15} \text{ m}$ | <input type="radio"/>            |
| $10^{-13} \text{ m}$ | <input checked="" type="radio"/> |
| $10^{-10} \text{ m}$ | <input type="radio"/>            |
| $1 \text{ Å}$        | <input type="radio"/>            |
| $10^{-17} \text{ m}$ | <input type="radio"/>            |
- 

Sual: Bu nüvənin xüsusi rabiṭə enerjisi 7,1 Mev/nuklon -dur. Bu nüvənin rabiṭə enerjisi nə qədərdir? (Çəki: 1)

- ${}^4_2 He$
- 28,4 MeV
  - 20,2 MeV
  - 82,4 MeV
  - 48,4 MeV
  - 18,4 MeV
- 

Sual: Bu izotopun xüsusi rabiṭə enerjisi 8 Mev/nuklon -dur. Onun rabiṭə enerjisi nə qədərdir? (Çəki: 1)

- ${}^{16}_8 O$
- 128 MeV
  - 68 MeV
  - 12 MeV
  - 168 MeV

Sual: Bu izotopun xüsusi rabiə enerjisi 7,5 Mev/nuklon -dur. Onun rabiə enerjisi nə qədərdir? (Çəki: 1)



- 105 MeV
  - 75 MeV
  - 52,5 MeV
  - 98 MeV
  - 60 MeV
- 

Sual: Bu nüvənin rabiə enerjisi 29,4 MeV-dir. Onun xüsusi rabiə enerjisini hesablayın. (Çəki: 1)



- 7,35 MeV/nuklon
  - 9,8 MeV/nuklon
  - 14,7 MeV/nuklon
  - 19,6 MeV/nuklon
  - 10 MeV/nuklon
- 

**BÖLME: 1502**

Ad	1502
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Nüvə hansı obyektlərin əlaqəli sistemidir? (Çəki: 1)

- Proton və neytronların;
  - Leptonların
  - Atomların
  - Kvarkların
  - Elektronların
- 

Sual:  $\alpha$  -zərreciklər nədən ibarətdir? (Çəki: 1)

- $2p+2n$ ;
  - $p+2n$
  - Helium atomundan
  - $2p+2e$
  - $p+n$
- 

Sual: Yarımparçalanma periodu 5 gün olan radioaktiv maddənin 10 gün ərzində nüvələrinin neçə faizi parçalanar? (Çəki: 1)

- 100%
  - 75%
  - 50%
  - 40%
  - 25%
- 

Sual: Nüvədə proton və neytronların sayı nəyi göstərir? (Çəki: 1)

- Uyğun atomun sıra nömrəsini;
  - Nüvənin yükünü;
  - Nüvənin spinini;
  - Nüvənin kütə ədədini
  - Nüvənin enerjisini
- 

Sual: Radioaktiv parçalanma sabiti və yarımparçalanma periodu T arasında əlaqə (Çəki: 1)

$$T = \frac{\ln 2}{\lambda}$$
$$T = \lambda \ln 2$$

$$T = \lambda - \ln 2$$

$$T = \frac{\lambda}{\ln 2}$$
$$T = \ln 2 + \lambda$$

Sual: Radioaktiv parçalanma prosesində parçalanan nüvələrin sayı hansı ifadə ilə düzgün göstərilib? (Çəki: 1)

-

$$\Delta N = N_0 \left( 1 - e^{-\frac{t}{\lambda}} \right)$$

$$\Delta N = N_0 \left( 1 - e^{-\frac{\lambda}{t}} \right)$$

$$\Delta N = N_0 \left( 1 + e^{-\frac{t}{\lambda}} \right)$$

$$\Delta N = N_0 \left( 1 - e^{-\lambda t} \right)$$

$$\Delta N = N_0 e^{-\frac{\lambda t}{t}}$$


---

Sual: Nüvə qüvvələri haqqında hansı mülahizə səhvdir? (Çəki: 1)

- Cazibə təbiətlidir
  - Elektrik yükündən asılı deyil
  - Çox qısa təsir radiusudur
  - Hər bir nuklon nüvədəki bütün nuklonlarla qarşılıqlı təsirdə olur.
  - Elektromaqnit qüvvəsindən min dəfə güclüdür
- 

Sual: Elektronun antizərrəciyi hansıdır? (Çəki: 1)

- pozitron
  - neytrino
  - antiproton
  - mezon
  - antineytron
- 

Sual: Radioaktiv nüvələrin aktivliyi nədir? (Çəki: 1)

- Bir saniyədə parçalanan nüvələrin sayı
  - Yarımparçalanma periodu müddətində parçalanan nüvələrin sayı
  - Yarımparçalanma periodu müddətində parçalanmayan nüvələrin sayı
  - Bir saniyədə parçalanmayan nüvələrin sayı
  - Cavabların heç biri düz deyil
- 

Sual: (Çəki: 1)

$^{16}_8 O$  izotopunun rəbit enerjisi 128 MeV-dur. Onun xüsusi rəbit enerjisi nə qədərdir?

- 8 MeV/nuklon;
  - 6 MeV/nuklon;
  - 12 MeV/nuklon;
  - 16 MeV/nuklon;
  - 60 MeV/nuklon
- 

Sual: (Çəki: 1)

$^{235}_{92} U$  izotopunun bir nüvəsi bölünəndə 200 MeV enerji ayrılır.  $24 \cdot 10^{22}$  MeV enerji almaq üçün

nə qədər uran bölünməlidir ( $N_A = 6 \cdot 10^{23}$  mol<sup>-1</sup>)?

- 470 mq
  - 420 mq
  - 400 mq
  - 500 mq
  - 530 mq
- 

Sual: (Çəki: 1)

$^{235}_{92} U$  izotopunun bir nüvəsi bölünəndə 200 MeV enerji ayrılır.  $235$  mq uran bölünərsə, nə qədər

enerji ayrılır ( $N_A = 6 \cdot 10^{23}$  mol<sup>-1</sup>)?

$$12 \cdot 10^{22} \text{ MeV}$$

$$4 \cdot 10^{22} \text{ MeV}$$

$$6 \cdot 10^{22} \text{ MeV}$$

$$8 \cdot 10^{22} \text{ MeV}$$

$$2 \cdot 10^{22} \text{ MeV}$$

Sual: Atom nüvəsinin tam yükü belədir. Atomun sıra nömrəsini təyin edin. (Çəki: 1)

$2,4 \cdot 10^{-18}$  KI-dur.

- 24
- 12
- 18
- 15

Sual: (Çekti: 1)

$^{13}_{13}Al$  nüvəsinin kütli defekti  $39.84 \cdot 10^{-29}$  kq'dır. Nüvənin xüsusi rabiə enerjisini tapın.

( $c = 3 \cdot 10^8 \frac{m}{s}$ ,  $1 \text{ MeV} = 1.6 \cdot 10^{-13} C$ ).

- 3,8 MeV/nuklon;
- 6,3 MeV/nuklon;
- 7,3 MeV/nuklon;
- 5,3 MeV/nuklon;
- 9,3 MeV/nuklon;

Sual: (Çekti: 1)

$\alpha$ -hisseciyin  $^{9}_{Be}$  nüvesi ile toqquşması zamanı  $^{12}_{12}C$  nüvesi ve hansı hissecik yaranır?

- proton
- elektron
- neytrino
- pozitron
- neytron

#### BÖLMƏ: 1503

Ad	1503
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Termonüvə reaksiyaları niyə belə adlanır? (Çekti: 1)

- Reaksiya zamanı istiliyin ayrıldığına görə;
- Reaksiyanın baş verməsi üçün sintez edilən nüvələrin qızdırılmasına görə
- Reaksiya zamanı sintez edilən nüvələrin qızmasına görə;
- Sintez edilən nüvələrin temperaturlarının aşağı düşməsinə görə;
- Tarixi səhv olaraq verilən addır

Sual: Yarımparçalanma periodunun yarısına bərabər müddət ərzində radioaktiv nüvələrin hansı hissəsi parçalanacaqdır? (Çekti: 1)

- 2/7
- 6/7
- 5/8
- 3/8
- 1/9

Sual: Xüsusi rabiə enerjisi nəyə deyilir? (Çekti: 1)

- Bir nuklona düşən rabiə enerjisine;
- Nüvəni ayrı-ayrı nuklonlara ayırmak üçün lazım olan enerjiyə
- Nüvənin kinetik və potensial enerjilərinin cəmینə;
- Nüvələri birləşdirmək üçün lazım olan enerjiyə
- Nüvəni iki qəlpəyə ayırmak üçün lazım olan enerjiyə

Sual: Bu nüvədə neçə nuklon var? (Çekti: 1)

$^{238}_{92}U$

- 238
- 92
- 146
- 330
- 165

Sual: Xüsusi rabiə enerjisinin ölçü vahidi hansıdır? (Çekti: 1)

- Mev/nuklon
- Mev/can
- Mev
- Mev/mol
- Mev/kq

Sual: Niyə ağır nüvələrdə kütłə ədədi artdıqca, nüvənin dayanıqlılığı azalır? (Çekti: 1)

- Nüvədə protonların sayı artdığından Kulon itələmə qüvvəsi artır;
- Nüvədə nuklonları sayı artdıqca səthi gərilmə qüvvəsi artır;

- Nüvədə protonların sayı artlığından Kulon itələmə qüvvəsi azalır;
  - Nüvədə nuklonları sayı artıqca səthi gerilmə qüvvəsi azalır;
  - Nüvədə nuklonları sayı artıqca nüvənin rabitə enerjisi azalır.
- 

Sual: Litium nüvəsinin kütłə defekti  $6,72 \times 10^{-29}$  kg -dır. Nüvənin xüsusi rabitə enerjisini tapın. (Çəki: 1)

$$c = 3 \cdot 10^8 \frac{m}{s}, \quad 1 \text{ MeV} = 1.6 \cdot 10^{-13} C$$

- 5,4 Mev/nuklon
  - 3,4 Mev/nuklon
  - 4,4 Mev/nuklon
  - 2,4 Mev/nuklon
  - 6,4 Mev/nuklon
- 

Sual: Nüvə çevrilmələri zamanı hansı saxlanma qanunları ödənilir? 1-enerjinin saxlanması qanunu 2-elektrik yükünün saxlanması qanunu 3-impulsur qanunu (Çəki: 1)

- 1,2,4
  - 1,3
  - 1,2,3,4
  - 1,3,4
  - 2,3,4
- 

Sual: W± zərrəciklər hansı qarşılıqlı təsirin daşıyıcılarıdır? (Çəki: 1)

- qravitasiya
  - zəif
  - elektromaqnit
  - güclü
  - qlüon
- 

Sual: Güclü qarşılıqlı təsirin daşıyıcıları hansı zərrəciklərdir? (Çəki: 1)

- kvarklar
  - qravitonlar
  - fotonlar
  - qlüonlar
  - mezonlar
- 

Sual: Zəncirvari nüvə reaksiyalarının tədricən sönməsi üçün neutronların artma əmsali hansı münasibəti ödəməlidir? (Çəki: 1)

- $k=1$
  - $k>1$
  - $k=1,2$
  - $k<1$
  - $k \ll 1$
- 

